

SAYMAN ARUZ

NƏSİMİ



Sayman Aruz

Nəsimi

Mənzum dram

Fəlsəfi-psixoloji dramatik pyes

**“Elm və təhsil”
Bakı -2019**

Azərbaycan Yazuçılar Birliyi

Redaktor: **İlham Rəhimli,**
Sənətşünaslıq üzrə elmlər doktoru, professor

Korrektor: **Günel Hüseynli**

Nəsimi Sayman ARUZ
Bakı, "Elm və təhsil", 2019, 152 səh.

M 4603000000
N-98-2019 Qrifli nəşr

©"Elm və təhsil", 2019



ƏSRLƏRİN ƏBƏDİ

ÇAĞDAŞI NƏSİMİ

Böyük filosof və fəlsəfi-siyasi mücahid İmadəddin Nəsiminin XIV yüzillikdə ortaya qoyduğu yenilməz düşüncəni daşıyan poeziyası və əfsanəvi mücadiləsi öz zamanında olduğu kimi, sonraki yüzyılklarda də zamanın fövqünə qalxan böyük bir mənəvi enerji mənbəyi olaraq yaşamaqdadır. Zahirən faciəvi görünən bu möhtəşəm mücadilə hər zaman diri qalmağı və sabahlarra doğru addimlamağı bacarmaq gücündədir. Özündən qabaqkı dönəmin Hellac Mənsurunu, Bəstamisini, Nəsimisini bütün varlığı və ruhuyla yenidən gerçəkləşdirən Nəsimi sonralar Şah Xətainin, Pir Sultan Abdalın, Sarı Aşığın, Xəstə Qasımin, Aşıq Ələsgərin və neçə-neçə mütəfəkkir düşüncə sahibinin, eləcə də milli-mücadilə qəhrəmanlarının ruhunda, fəaliyyətində yenidən doğuldu. Ölümzliyin və yenilməzliyin əfsanəvi meyarına çevrilən Nəsimi barəsində divan ədəbiyyatından tutmuş aşiq ədəbiyyatına kimi hər yerdə böyük ehtiram ifadə olunmuşdur. Şah İsmayıл Xətai:

*Nəsimi oldu Haqla Haqq,
Ol üzülən dərisidir –*

deməkələ Nəsimiliyin əbədi üfüqlərinə nişan vermişdir.

Nəsimi və onun fəlsəfi-siyasi yenilməzliyi XX yüzillikdə də dövriyyədə olmuşdur. İsa Müğannanın “Məhsər”, Bəxtiyar Vahabzadənin “Fəryad”, Qabilin “Nəsimi” əsərləri, “Nəsimi” filmi, saysız-hesabsız şeirlər, rəsm əsərləri, bəstələr bu gerçək və əfsanəvi qəhrəmanın özündən – ruhundan gələn bir enerjini daşıyırlar. Əlli il öncə Nəsiminin 600 illiyinin ulu öndər Heydər Əliyevin dəstəyi ilə böyük təntənə ilə qeyd olunması, indi isə möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə 650 illik yubileyinin təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da bayram edilməsi ədəbi-bədii və elmi-mədəni düşüncənin Nəsimi obrazına doğru səfərbər olunmasına böyük təkan vermişdir. Bu münasibətlə hər gün bir çox dəyərli tədbirlər keçirilir, ədəbi-bədii əsərlər yazılır, elmi araşdırırmalar ortaya çıxarıılır, rəsm, bəstə işləri meydana gətirilir. Deməli, Nəsimi yolu, Nəsimi mücadiləsi davam edir.

Son zamanlar bu istiqamətə kütləvi axının olması da diqqəti çəkməkdədir. Belə olan halda aşağı səviyyəli yazıların, Nəsimini dərk etməkdən çox uzaqda olan “əsərlərin” meydana çıxmazı da qaçılmazdır. Bununla belə, tarixi məhiyyəti dərindən bilən, dünəndən bu günə gələn və sabaha yollanan Nəsimiliyin məğzini anlayıb dəyərləndirən örnəklərin mövcudluğunu göründə xeyli inamıım artır. “Ədəbiyy-

yat qəzeti”ndə müəyyən parçalarını oxuduğum, sonra isə tam halda mətnini müəllifdən alıb mütaliə etdiyim “Nəsimi” adlı mənzum dram bu anlamda məndə xoş bir heyrət yaratdı. İstedadına və qələminə güvəndiyim Sayman Aruzun “Nəsimi” mənzum dramı həm müraciət etdiyi dövrün tarixi mənzərəsini, həm də Nəsimi fəlsəfəsinin dərinliklərini çox yaxşı təqdim edir.

Açığı, indi Nəsimidən çox adam yazır və danışır. Ancaq Nəsimi şeirinin poetik-fəlsəfi simvolikasını, sufi və hürufi fəlsəfəsinin dərin qatlarını, incə məqamlarını olduqca az adam duyur və mənalandırmağı bacarıır. Sayman Aruz tək-tək qələm və düşüncə sahiblərindən biridir ki, Nəsimi poeziyasını dərk və təqdim etmək imkanlarına sahibdir. Onun indiyə qədər Nəsimi ilə bağlı qələmə aldığı başqa yazılarından və televerilişlərindən bunu aydın görmək mümkündür.

“Nəsimi” mənzum dramı təkcə bədii istedadın yox, həm də elmi-nəzəri savadın uğurla birləşdiyi-qovuşduğu bir əsərdir. Bəzi məqamlarda heca, bütövlükdə isə əruz ölçüləri əsasında qələmə alınan dərin məzmunlu bir mənzum pyesin poetik üslubi manerasındaki dolğunluq, axıcılıq, deklomatit təlqinətmə gücü ilə yanaşı, obraz və hadisələrin dramaturji təqdimatı, teatral səhnələrin strateji hədəfləri, monoloq və dialoqların düzgün ardıcılıq üzrə qurulması və s. keyfiyyətlər də böyük bir istedad və zəhmətdən xəber verir. Müxtəlif zamanlara məxsus hadisə və şəxsiyyətlərin bədii şərtilik daxilində eyni səhnədə təmsil olunması da Sayman Aruzun uğurlu axtarışı sayıla bilər. Həllac Mənsur-Nəsimi,

Şəms Təbrizi-Nəsimi, Babək-Nəsimi, Şah İsmayııl Xətai-Nəsimi, bu gün müstəqil Azərbaycana gələn yol-Nəsimi, səhnə paralelləri bu mənada yaxşı düşünülmüşdür. Sözün həqiqi mənasında cəsarətlə qələmə alınmış bu mənzum dramı Nəsiminin apardığı siyasi və fəlsəfi mücadiləsinin tərkib hissəsi kimi dəyərləndirmək mümkündür. Zaman, məkan və hadisələrin şərti yerdəyişməsi məsələsini əsər boyu diqqət öündə saxlayan müəllifin mətnaltı eyham-ları da tarixi-siyasi hadisələrin çağdaşlığı bağlı mahiyyətini dələyi manəralarla aça bilir. Ümumiyyətlə, Nəsimi mənzum dramı tarixi xronikal müstəvidə intertekstuallığı təmin və təchiz edən maraqlı bir əsərdir.

Bu əsərdəki hadisələr son olaraq tragik bir sonluqla bitsə də, əsərin yekundakı ruhu, mücadilə gücü işıqlı, aydın sabaha çağırışla tamamlanır. Sufi və hürufi fəlsəfəsində, eləcə də folklor düşüncəsindəki sakral yeddi rəqəminə söykənmək bu yeddi pərdəli dramı, əsərin alt qatlarından gələn və gələcəyə yol alan əsas mətləbləri məhz elə sonuncu, yedinci pərdədə strateji hədəf kimi açıqlayır. İdeoloq Şeyx Heydər və onun oğlu Şah İsmayııl arasında gedən şərti-zamani mükələmə Nəsimi ruhunu vətənin birliyi, bütövlüyü və istiqlal düşüncəsi kimi ortaya qoyur:

*“Məqsədin xəlq, məbədin xəlqdir sənin,
Məzhəbin xəlq, məbədin xəlqdir sənin.”*

Dramda boy göstərən bu mühim fəlsəfi-siyasi çağırış bugü-nüməz və sabahımızın yolunu göstərir.

Uzun zamandan bəri Azərbaycan mənzum dramaturgiyasında belə dərin məzmunlu bədii əsərə ehtiyac var idi. Sayman Aruz onu duyub dəyərləndirməyi bacarmışdır. Orasını da deyim ki, bu əsər bir az daha ağıllı oxucu istəyir, düşünməyi, mənalandırmağı bacaran oxucu...

Sayman Aruz (Həsənzadə Sayman Qulaməli oğlu) Güney Azərbaycanın Sulduz mahalında doğulub, Bakı Dövlət Universitetini bitirib, Azərbaycan Yəziçilər Birliyində Güney Azərbay-can ədəbiyyatı üzrə şöbə müdürü vəzifəsində çalışır. Onun özünün varlığında Nəsimi ruhu vardır. Bu mənada qələmə aldığı dərin məzmunlu "Nəsimi" mənzum dramında da Nəsimi yolunu yürüyən və heç zaman geriyə dönüşün mümkün olmadığını bilən bir tarixi obrazı canlandırb. Həm də Nəsimidən sonra gələn Nəsimilərin obrazı kimi...

Məhərrəm Qasımlı
*Azərbaycan Respublikası
Dövlət Mükafatı Laureati,
Əməkdar Elm Xadimi, professor*

ƏDƏBİYYATIMIZDA ƏLAMƏTDAR HADİSƏ

Dünya ədəbiyyatında mənzum dram janrinin tarixi demək olar ki, dramaturgiya tarixi qədər qədimdir. Onlarla böyük dramaturq bu janrda məraqlı əsərlər yaradıb, poeziya ilə səhnə oyununun vəhdətini qurmağa çalışıb. Azərbaycan ədəbiyyatında da son yüz ildə bu janrda xeyli böyük əsərlər ərsəyə gəlib. Hüseyn Cavid-dən tutmuş, Bəxtiyar Vahabzadəyə, Nəriman Həsənzadəyə qədər bir çox şairlərimiz bu janrda qələm sınayıb və bu tamaşalar teatrlarımızda səhnəyə qoyulub. Lakin, əfsuslar olsun ki, sərf romantik teatrın elementi olan mənzum dram janrı son yarımdə bütün dünyada unudulmağa başladı.

Dramaturqlar daha çox realist psixoloji janrlara və absurd teatra üstünlük verməyə başladılar. Bizzət də son onilliklərdə mən-zum dramlar demək olar ki, yazılmır və səhnələşdirilmir. Məhz bu prizmadan yanaşanda şair-tərcüməçi Sayman Aruzun Nəsimi yubileyilə bağlı qələmə aldığı "Nəsimi" mənzum dramının ərsəyə gəlməsini ədəbiyyatı-

miz üçün əlamətdar hadisə hesab etmək olar. Ümumiyyətlə, hansısa ədəbi və dramatik janrların unudulması, diqqətdən kənarda qalması təqdirəlayıq hal deyil.

Sayman Aruzun “Nəsimi” dramının bir özəlliyi də sadəcə şeirlə yox, ən çətin vəzn olan əruz vəznində qələmə alınmasıdır. Bu vəzndə Azərbaycan ədəbiyyatında son dram əsərləri uzaq keçmişdə Hüseyin Cavid tərəfindən qələmə alınmışdı... Dram əsərində, əlbəttə ki, mövzuya uyğun olaraq şərtliklər üstünlük təşkil edir. İstər Nəsimi obrazı, istər Nəimi, Şəms, Həllac, Şah, Səmazən və sair obrazlar real psixoloji xarakterlər kimi deyil, irfanı həqiqətləri bəyan etməkçün şərti və abstrakt simalar kimi təqdim edilib. Səhnələrin ardıcılılığı və quruluşu da ənənəvi şərq sufi traktatlarındakı irfanı dialoqları xatırladır ki, bu da əsərin sırf şərq sufi məzmununu ön plana çəkir... Ümumilikdə, bütün romantik şeir parçalarında, dialoq və monoloqlarda Mövlana Cəlaləddin Ruminin poeziyasının təsiri duyulur ki, bu da təbiidir. Özündən sonrakı bütün şərq şairlərinin yaradıcılığına təsir etmiş Mövlana, təbii ki, Nəsimi yaradıcılığını da təsisiz buraxmamışdır, lakin, təbii ki, Nəsimi sadəcə imitator kimi çıxış etməmiş, ümumi irfan fəlsəfəsinə öz fərdi hiss və duygularını, fikir və düşüncələrini də əlavə etmişdir. “Nəsimi” dramının bütün məzmunu sanki Haqq daşıyıcısı olan mübariz arif-şair, Haqq uğrunda hətta canından keçməyə belə hazır olan bir Şəhid obrazının vəsfinə həsr edilib. Sanki bütün ətraf obrazlar yalnız və yalnız Nəsimi obrazının açılmasına, sufi-irfan təfəkkürünün təqdimatına istiqamətlənib. Bütün projektorlar yalnız Nəsimiyə yönəlib.

Xüsusən də əsərdəki edam səhnələrində baş qəhrəmanın cəsarəti və fədakarlığı açıq şəkildə nümayiş etdirilir...

Əsərin məhz əruz vəznində və Nəsiminin öz poetik dilinə yaxın bir formada yazılması da maraqlı detallardan biridir, çünki bir çox başqa əsərlərdə olduğu kimi klassik obraz müasir dillə danişsaydı, əsərin təsir gücü xeyli azalmış olardı. Lakin onu də qeyd edim ki, vəhdəti-vücud fəlsəfəsi üzərində köklənmiş irfan-təsəvvüf dolu poetik fikirlər oxşar şəkildə müxtəlif parçalarda yüngül fərqlərlə təkrar-təkrar səsləndirilir. Sonda müəllifi ağır bir yükün altına girib Nəsimini maraqlı şəkildə təqdim etdiyinə görə təbrik edirəm. Dram əsərinin “Nəsimi” ili çərçivəsində bù-tünlükdə dərc edilib oxucuların ixtiyarına buraxılması, Nəsimi həvəskarları üçün qiymətli hədiyyə olardı. Çünkü təkrar edirəm, Şərq irfan təfəkkürünü bu formada, üslubda təqdim edən əsərlər demək olar ki, yox səviyyəsindədir və əsərin oxucular tərəfindən maraqla qarşılanması gənclərimiz tərəfindən də bu cür əsərlərin yazılımasına stimul ola bilər.

İlqar Fəhmi

Azərbaycan Yazarıclar Birliyinin
Yaradıcılıq məsələləri üzrə katibi,
Yazıcı-dramaturq

MÜƏLLİFDƏN

İllərdir ki, Nəsimi düşüncəsi haqqında araşdırımlar edirəm. Onun nə demək, hansı pəyam və xəbəri çatdırmaq istədiyi haqda təhlillər, şəhərlər hazırlayıram. Son və qəti qərarım isə belədir. O, yəni İ.Nəsimi təkcə şair-arif deyil, həm də Azərbaycanın ən böyük mədəni-ədəbi və hətta siyasi səfiridir. O, ərəb və teokratiya istilası qarşısında, Azərbaycan mədəniyyətini təkbaşına qoruyan mədəni qalxanımız idи. Nəsiminin təfəkkürünün sayəsindədir ki, bu gün Azərbaycan var, həm də müstəqil ölkə kimi digər ölkələr qarşısında deməyə sözü, təqdim etməyə ədəbiyyatı var. O, insan haqlarının, demokratiya və Azərbaycan dövlətçiliyi təfəkkürünün yaradıcısı, banisidir. Nəsimi özü də şeirlərinin alt qatında etiraf edir ki, hansısa mütəfəkkirin danışlığı və daşlığı düşüncə xalqın həyatına müsbət təsir etmir, onu rahatlaşdırırsa, ona dövlət və müstəqillik qazandırırsa demək ki, həmin mütəfəkkirin düşüncəsi əbəs və boşdur. Zənnimcə, Nəsimi təfəkkürünün müasir xələfi məhz ulu öndər Heydər Əliyevdir. Hansı ki, bütün düşmənliliklərə, vəfəsizliqlərə baxmayaraq, Nəsimi kimi xalqın

ma-raq və mənafeyini özünə bayraq edərək müstəqil Azərbaycanı bizə bəxş edib, yenidən yaratdı. Mən Şəmsə, Nərimiyə, Babəkə, Mövlanəyə, Şibliyə, Həllaca və Nəsimiyə hörmət etdiyim kimi ümummilli liderimiz Heydər Əliyevə ehtiram edir, onu bütün Azərbaycan xalqının qoruyucusu, müasir Azərbaycanın yaradıcısı, İ.Nəsimi və Şah İsmayıll Xətai kimi böyük Azərbaycan təfək-kürünün varisi hesab edirəm.

Ümid və arzu edirəm ki, əsərdə də qeyd etdiyim kimi elə bir gün gələcək ki, həmin bütövlük təfəkkürü dünyada yaşayan hər bir azərbaycanlı öz işığı ətrafında birləşdirərək, tarixi torpaqlarımızı ana vətənin qucağına geri qaytaracaqdır. AMİN!

Sayman ARUZ

Azərbaycan Yazıçılar Birlyinin
Güney Azərbaycan Ədəbiyyatı şöbəsinin müdürü,
Şair-Yazıçı-tədqiqatçı

NƏSİMİ

Fəlsəfi-psixoloji dramatik pyes

7 şəkildə

İştirak edənlər:

Nəsimi

Nəimi

Babək

Dərviş

Səmazən

Zahid

Müctəhid

Şah

Şibli

Şəms

Şəmsi Təbrizi

Mənsur Həllac

Şahın məmuru

Şahın mirzəsi

Şah İsmayıll Xətai

Şeyx Heydər

Səmada səs

Ağ ath

Mühafiz

Cəllad

1-ci mürid

2-ci mürid

Müridlər

Xalqın nümayəndələri



1-Cİ ŞEKİL**HƏLƏB ŞƏHƏRİNĐƏ MEYDAN**

Hələb şəhərindəki meydanların biri. İnsan izdihamı şəhərdəki siyasi-ictimai mühitin necə gərgin olmasından xəbər verir. Cəmiyyətin içində böyük səksəkə var. Hami həyəcanlıdır. Hər kəs Nəsimidən danişır. Səmazən əlindəki dəfələ oxuya-oxuya:

SƏMAZƏN:

- Zahid heç vaxt milləti şad istəməz.

MÜRİDLƏR:

- Milləti şad istəməz.

SƏMAZƏN:

- Xəlqi müdrik, xəlqi azad istəməz.

MÜRİDLƏR:

- Xəlqi azad istəməz.

SƏMAZƏN:

- Bilməsin kimse özün həqq dünyada,
Həqqü-nahəq xülyadır, xülya.

MÜRİDLƏR:

- Həqqü-nahəq xülyadır, xülya.

Nəimi "Ənəlhəqq" deyə-deyə insanlara yaxınlaşır.

NƏİMİ:

- Ey xalq, ənəlhəqq söyləyin,
İnsani-mütləq söyləyin!

Cism fanidir, biz baqiyik,
Biz kamilik, biz kafiyik.

Xalıq də bizdən xəlq olub,
Həqqik ki, xalıq həqq olub!

Sirr bizdədir, söz bizdədir,
Qaş bizdədir, göz bizdədir.

Məbdə bizik, məqsəd bizik,
Əsər bizik, əkbər bizik.

SƏMAZƏN:

- Kamil və mütləq xəlq olub,
İnsan ənəlhəqq xəlq olub.

Kafən geyinmiş və meydan kənarına düzülmüş Nəsimi tərəfdarları birlikdə bir şeiri təkrar-təkrar oxuyaraq əlləri ni göyə qaldırır, halqa-varı şəkildə mərkəzə təraf gəlirlər.

KÜTLƏ:

- “Dəryayı-mühit cuşa gəldi,
Kövn ilə məkan xuruşa gəldi.

Sirri əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?”

*Zahid özünəməxsus paltarlarla meydana daxil olur,
pillələri üs-tündən müridlərə söyləyir.*

ZAHİD:

- Ol “kon” dedi ki, bu dünya oldu,
Kövn ilə məkan Xudaya doldu.

Hər bir səbəbin bir əsbabı var,
Su varsa əgər yəqin qabı var.

Qabsız suyu gördün heç cahanda?
Susuz quyu gördün heç cahanda?

NƏİMİ:

- Heç nə özünü yaratmayırsa,
Allah necə bəs yarandı, molla?

Hər şey özünün xalıqidir, bil,
Öz fəhmi qədər xəlq olar aqil.

ZAHİD:

- Həqq varsa əgər mühəqqiqi var,
Xəlq varsa yəqin ki, xaliqui var.

Məlullar edir illəti-zahir,
Məxluq eləyir xaliqui-mahir.

NƏİMİ:

- Fəhmin səni xəlq edir, sən onu,
Səndən yaranıb xılqət oyunu.

Allah nədi ki, güzgündəki biz,
Bizdən yaranır güzgündəki iz.

ZAHİD:

- İnsan yaranır, yaratmır əsla,
Allah yaranır, yaranmır əsla.

Heç nə özünü özü yaratmır,
Əbruyi-kaman gözü yaratmır.

NƏİMİ:

- Tək biz deyilik ki, canımız var,
Həm ruhumuz, həm də qanımız var.

Əqli eləyir adəmi-insan,
Fərqi də budur adəmi-heyvan.

ZAHİD:

- Cismi canımıza geydirən var,
Can varsa əgər, onu verən var.

Sirri-əzəl aşikar olammaz,
Arif əbəs axtarır, bulammaz!

*Nəimi öz ətrafında sanki səma rəqsi edərək
Zahidə söyləyir.*

NƏİMİ:

- Eşqdır ki, edir insanı Tanrı,
Sonra yaradır dünyanı Tanrı.

*Zahid bir pillə də yuxarıya çıxır və üzünü
Nəimiyə tutur.*

ZAHİD:

- Nə doğmadı, nə doğulmadı O,
Nə soy adı yox, nə də adı O.

Hər an gərək aşikarü-pünhan,
Torpağa sücud qılsın insan.

Tutsun orucun, ibadət etsin,
Versin zəkatın, Məkkəyə getsin.

Şükr eyləsin o, Allaha hər an,
Dur olmasın o zikri-Xudadan.

Dadlı ilə acı bir mey olmaz,
Allah ilə xəlq bir şey olmaz.

Üzünü kütłəyə tutur.

Siz söyləyin, ey xəlq, kim həqdir?
Görsün bu gəda, xəlq kimə xəlqdir.

KÜTLƏ:

- Həqq molladadır, molla da həqdir,
Mömin camaat mollaya xəlqdir.

*Zahid kəmərindən bir kisə qızıl pul çıxarır və
kütləyə paylayır.*

ZAHİD:

- Zahid baba siz möminü-dindarə dayaqdır,
Molla nə qədər var sizə zər paylayacaqdır.

NƏİMİ: (kütləyə)

- Allah sizindədir, xəlayiq,
Olmaq gərəkir Allaha layiq.

Siz şeytana layiq yaşayırsız,
Ondandı ki, daima çəsərsiz.

(üzünü Zahidə tutur)

Böhtan atılıb Allaha dində,
Allah yaşayar insan içində.

*Müridlər vahid səslə üzünü zahidə çevirib, əllərini
ona tərəf uzadıb deyirlər.*

MÜRİDLƏR:

- “Külli yerü-göy həqq oldu mütləq,
Söylər dəfə-çəngüney ənəlhəq.

Məscud ilə sacid oldu vahid,
Məscudi-həqiqi oldu sacid.

Hər qətrə mühiti-əzəm oldu,
Hər zərrə Məsihü-Məryəm oldu.

Daşü-kəsək oldu vərdi-nəsrin,
Fərhad ilə Xosrov oldu Şirin.

Məşuq ilə aşiq oldu bir zat,
Məhv oldu vücudi-nəfyü-isbat.”
Zahid əbasını tovlayaraq onların üstünə gedir.

ZAHİD:

- Külli yerü-göy həqq olsa, onda,
Şeytan nədi bəs? Əstəğfurulla.

Məscudumuz zatında həqq var,
İnsan da ki acizü-günəhkar.

Nəimi meydanın mərkəzində əllərini göyə qaldırır.

NƏİMİ:

- “Məşuq ilə aşiq oldu bir zat,
Məhv oldu vücudi-nəfyü-isbat.

İman ilə küfr bir şey oldu,
Dadlu ilə acı bir mey oldu.

Şirkət aradan götürdü vəhdət,
Vəhdətdən açıldı bəbi-rəhmət.”

(diqqətlə camaati süzür)

Biz bizlə əgər bir olsaq, onda
Vəhdət yaranar yolun sonunda.

ZAHİD:

- Həmzat deyildir Əbdu-abid,
Tövhiddi cahan, cahan da tövhid.

Gəl imanı sən küfrlə bir etmə,
Gəl mürşidinin ardıcıl getmə.

NƏİMİ:

- Sən yolsan əgər, yolcu da sənsən,
Yolçusan əgər yol da özünsən.

Vəhdət yaranır “mən”inlə əvvəl,
Birləş “mən” ilə, sonra mənə gəl.

Zahid bir pillə də yuxarıya qalxaraq qəzəbli hökmlə.

ZAHİD:

- Bir həftə olar milçeyin ömrü,
Hardan bilər o, dünyani-dövrü?

Ey dünya bağında qara milçək,
Bağ sırrını çözəməyindən əl çək.

NƏİMİ:

- “Mən”inlə əgər bir olmasan sən,
Xəlq ilə nə adla birləşərsən?

ZAHİD:

- Nə bağbanı, nə bağlı bilirsən,
Nə dəryanı, nə dağı bilirsən.

Beş gün həyatın var, yaşa, çıx get,
Vur ömrünü sağlam başa, çıx get.

NƏİMİ:

- Tanrı özü mürşid oldu həqqə,
Arif onu sevdi, doldu həqqə.

ZAHİD:

- Şirkət nədir? Ol şərik götürməz!
Şirki yerə qoy, dini götür gəz.
Nəimi rəqsinə davam edə-edə deyir.

NƏİMİ:

- Gər dərk eləsək tanrılarıq biz,
Həqq harda ki var, orda varıq biz.

İnkər eləmir Allahı aşiq,
Üşyan eləmir ki, şaha aşiq.

Allah yaradır insan içində,
Məhbusu edir şahın gücündə.

Milçək o bağın qonağıdırısa,
Biz bağ yaradan insanıq amma.

Həm bağ oluruq bağbana, həm də
Bağban oluruq yeri gələndə.

SƏMAZƏN:

- Mənalalar içində bir bağlıq biz,
Mənalara həm də bağbaniq biz.

ZAHİD: (*bağırır*)

- Sus!

NƏİMİ:

- Susmayacam!

ZAHİD:

- Susdurarıq biz!

NƏİMİ:

- Eşq ilə bütün sədləri həm sindirarıq biz!

Biz həqik, biz həqdənik, biz həqdəyik, həqq bizdədir,
Zahid amma zülmünü “Allahi” altda gizlədir.

MÜRİDLƏR:

- Gizlədir, vay, gizlədir...

Molla həqqi gizlədir...

ZAHİD:

- Tən fanidir, o həqq ola bilməz,
Can baqidir, heç vaxt sola bilməz.

Şəkk eyləmə sən şəriətə, kim,
Qurandı kökü, Qurani-Kərim.

Gəl etmə təriqətin davasın,
Gəl bir oxuyaq tövbə duasın!

Cəllad odur, o, biz kimik, amma,
Hökm eyləsə, etmərik müdara.

Birdən kəsərik əlin, ayağın,
Kimsə tuta bilməz heç sorağın.

Fitva verərəm qətlinə birdən,
Hökmünlə gedər canın əlindən.

Qəttal odur, o, xof elə ondan,
Vaxtin hələ var, qayıt yolundan.

*Babək üzü bağlı Zahid ilə Nəimiya yaxınlaşır.
Üzünü Şeyxə (Zahidə) tutur.*

BABƏK:

- Sən şeyx deyil, şahsan, onunla,
Bircə libasın fərq edir amma.

Şahın xalatı, sənin əban var,
Şahın tacı var, sənin Xudan var.

Allah siz üçün kötük ağacı,
Millət siz üçün çörək ağacı.

Bizlər bilirik, nə bilsin onlar,
Əmmamələr altında nələr var?

Üryan olacaq bir gün həqiqət!

NƏİMİ:

- Hər kəs biləcək nədir şəriət!

BABƏK:

- Zənn eyləmə hökm təkcə sənindir,
Hakimlik edən təkcə dinindir.

Sizlər buraya gəlmədən öncə,
Xalqlar yaşayırıdı ürəyincə.

Nə qorxu var idi, nə də ki qəm,
Millət yaşayırıdı şənü-xürrəm.

Xəlqin ürəyindəki o şadlıq,
Bir gün doğacaq, əlbət, azadlıq.

ZAHİD: (*Babəkə*)

- Əmmamələr altında Quran var,
Quranın içində də cahanlar.

O naciyi-xəlq, kəlami-həqdir,
Allah sözüdür, hökmü mütləqdir.

Mən qoruyuram Allahın hökmün,
İcra edirəm padşahın hökmün.

NƏİMİ: (*mollaya*)

- Açdin ətəyin, sırları tökdün,
Allah niyə bəs qorumur hökmün?

Mütləqdisə gər, sən isə heç zad,
Səndən niyə bəs O alır imdad?

O boyda həkimü-mütləq Allah,
Hökmün qoruyur molla ilə şah?

BABƏK:

- Həm məmuru var, həm də pərizad,
Həm təltif edir, həm də mücazat.

Vəhy eyləyir o, mələklərilə,
Sözün deyir o, kağız, dərilə.

SƏMAZƏN:

- Ümmətləri var, nəbiləri var,
İblisləri var, pəriləri var.

Sanki yaşayır göydə də bir şah,
Sən söylədiyin deyildir Allah.

NƏİMİ:

- Fərq eyləməz İraq, ya da Çində,
Allah yaşayar insan içində.

DƏRVİŞ:

- Qəlbə yazılar Allahın hökmü,
Kağızda olar padşahın hökmü.

Nə məmuru var, nə də yazanı,
Nə məhkumu var, nə qır qazanı.

Ey insan, əgər eşqə güvənsən,
Cənnət də, cəhənnəm də özünsən.

BABƏK:

- Xalqın qanını şah içir, ancaq,
Xalqın ruhunu zahidi-sarsaq.

Din sizlər üçün tacı-müəlla,
Din bizlər üçün həqqə təcəlla.

Aşıqları kafir etməyi kəs!
Sən eyləginən moizəni bəs!

Allah adı ilə şahlıq etdiz,
Şeytan yolunu din ilə getdiz.

Heç kəsməyəcək həqqin sədası,
Əlinçə qalası, Bəzz qalası.

DƏRVİŞ:

- Allah adına can alsanız da,
Zülmün ayağına salsañız da,

Yox fərqi bizə, həqq elə həqqdir,
Şahlar dəyişər, xəlq yenə xəlqdir.

Biz olsa şahın məhbusuyuq, pak,
Sən öz təninin məhbususan, leyk.

ZAHİD:

- Tən ruhumuzun məhbəsidirsə,
Cümələ bu cahan məhbəs içində.

Şah xəlqi yığır bir yerə amma,
Siz xəlqi pərakəndəvü-rüsva.

İnsan başa düşsə ki, o həqdi,
Hər kəs çəkəcək bir yerə xəlqi.

BABƏK:

- Ölsək şəhidik, aşiqi kamil,
Ölmək nədi ki, doğmağa amil.

Bizdən doğacaq dünyaya bir həqq,
Onla doğacaq bir də ənəlhəqq.

ZAHİD:

- Kütlə nə bilir sırrı-ənəlhəqq,
Kütlə nə bilir kəmali-mütləq.

Çəşdirmənin xəlqi yolundan,
Dur eyləginən həqq oyundan.

BABƏK:

- Gəl, gəl, bu şəri dur elə bizdən,
Şeyxi şaha mənzur elə bizdən.

Biz danələrik, məhbəsə məhbus,
Məhbəs ana bətni kimi məxsus.

Babək olacaq cümlə xəlayiq,
Ömür sürəcək şəninə layiq.

Dərman olacaq eşq ilə insan,
Azad olacaq Azərbaycan.

(*üzünü Nəsimiyyə çevirir*)

Sənin Nəsimin, mənim qılıncım,
Bizdən doğacaq haqqa qığılçım.

Həqq kimdədisə o güclüdür, bil!
Fildən daha güclüdür Əbabil.

DƏRVİŞ:

- Gər Əbrəhənin fil ordusu var,
Xalqın da Əbabil ordusu var.

Şah birdisə, biz çoxuq, biz haqlı,
Kim xalqdisa, o mütləq haqdı.

BABƏK:

- Bir gün əsəcək Nəsim bizdən,
Əyri qaçacaq uzağa düzdən.

Mühafiz yaxınlaşaraq narahat bir səslə deyir.

MÜHAFİZ:

- Mən məhbəsə məhbusam özüm də,
Kardır qulağım, kordu gözüm də.

Məhbəs açarı məndədi, bəli,
Sonda o nədir, məhbəs açarı.

Kaş ki açarım cana dolardı,
Canın açarı məndə olardı.

BABƏK:

- “Ey bülbülü-sübhi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

Div ilə müsahib olanın dini xətadır,
Zinhar gəl ey adəmi-insan tələb eylə.”

ZAHİD: (*qəzəblə*)

- Millət, bu deyir, sizdədir Allah!

KÜTLƏ:

- Əsfəğfurullah!

ZAHİD:

- Millət, bu deyir nahaqdı padşah!

-

KÜTLƏ:

- Əsfəğfurullah!

ZAHİD:

- Bu haqlıdı, ya şah?

KÜTLƏ:

- Şah, molla baba, şah!

ZAHİD: (*Nəimiyə*)

- Gördün!

(*camaata*)

- Əcrukum ində Allah!

Nəimi və müridlər bir araya gələrək halqa şəklində toplaşırlar. Meydanın digər küncündə səmazən rəqs edə-edə mərkəzə doğru gəlir.

(Səhnə nisbətən aydınlaşır).

SƏMAZƏN:

- “Məhv oldu Nəsimi eşq içində,
Həqq oldu Nəsimi eşq biçimdə.”

“Sufi nə bilir rümuzi-rindan,
Zahid nə bilir rümuzi-zindan.”

“Ey eşqə günah deyən günahkar,
Təsdiqdir eşq, deyildir inkar.”

Aşıq odu ki, o cuşa gəlsin,
Vulkan kimi ol, xuruşa gəlsin.

Saqi kimi eşqi süzsünancaq,
Hər bir şeyi eşqə yozsunancaq.

DƏRVIŞ:

- Biz anquru məst edib mey etdik,
Biz dünyani həst edib diriltdik.

Şəmsin canı bizdən od alır, bil,
Eşq ilə günəş alovlanır, bil.

Zahid özünü pillədən aşağıya ataraq səmazənin söziünü kəsir.

ZAHİD:

- Bir kasə mey ilə alışırsan,
Allahın adından danışırsan?

Rəqsin də haram, sazin, sözün də,
İblis yaşıyır sənin düzündə.

Bil, ləhvü ləəb haramdı dində,
Bil, eyşü-tərəb haramdı dində.

Əyyaş ola bilməz qəti, mömin,
Allah ilədir ülfəti-mömin.

Get sazını at, təsbehi öyrən,
Tövbə ilə fəhşadan təmizlən.

SƏMAZƏN:

- Azadələrik, əsir deyilik,
Divanələrə zəncir deyilik.

Allah ilə məhşur olmuşuq biz,
İnsan qılığına dolmuşuq biz.

Allah da içib badeyi-nabdan,
Sonra oyadıb dünyani xabdan.

Öz məstliyini dünyaya verdi,
Torpaq da onu buğdaya verdi.

NƏİMİ:

- Bir danə yerə buğda əkərsən,
Yetmiş dənə buğda götürərsən.

Əql söylə verərmi birə yetmiş?
Zahid, bu cahan eşq ilə bitmiş.

ZAHİD:

- Ey dünyani eşq ilə guya, həst edən insan!
Ey ənquru eşq ilə guya, məst edən insan!

İlk meyvəni, ilk buğdanı bəs kimdi yaradan?
Ol ənquru, ol dünyani bəs kimdi yaradan?

Sənmi o dağı, o meşəni, daşı yaratdın?
Sənmi o gözü, o qaşı, o başı yaratdın?

Bəsdir daha, bəsdir, nə qədər küfr edəcəksən?
Xəlq şükər edəcək, sən mey içib, rəqs edəcəksən?

SƏMAZƏN: (Zahidə)

- Rəqs eyləginən ki, rəqs xoşdur,
Dünyada nə var, əbəsdi, boşdur.

Yer-göy dolanır ələst içində,
Aşıqlər içində, məst içində.

Allah özü məstdir, mələk məst,
Torpaq özü məstdir, külək məst.

Məst olmasa gər, bulud yağmaz,
Məst olmasa gər, yara sağalmaz.

DƏRVİŞ: (*Səmazənə qoşularaq*)

- Biz kainatı yaratmasaq da,
Öz dünyamızı yaratdıq amma.
(*camaata*)
- Öz cənnətini yaşa, ey insan,
Din cənnətini bil şərū-böhtan.

BABƏK:

- Tap rövzeyi-rizvanı özündə,
Öz xəttü-xalında, öz gözündə.

NƏİMİ:

- “Ey nafeyi-Çin saçın siyahı,”
Tanrı halal etdi həm günahı.

Agahdı bize sırrı-Sürəyya,
Dərgahdı bize tamami-dünya.

Sultandır iki cahanda insan,
Cinnü, mələyü, şeytan da insan.

Ənqur nə idi, mey olmasaydı,
Aşıq ürəyinə dolmasaydı?

Söylə mənə ki, buğda nə idi,
İnsan onu əkmək etməsəydi?

BABƏK:

- Zahid günahı bizə savabdır,
Zahid suali bizə cavabdır.

ZAHİD:

- Ey varlığı, ey nəfsi günahkar,
Ol nöqtədi, biz nöqtəyə pərgar.

Buğdanı yaratdı insan üçün,
Quranı yaratdı iman üçün.

Göndərdi nəbi, verdi bizə din,
Öz bəndəsini eylədi mömin.

BABƏK: (*Zahidə*)

- Uydurma bir əfsanədi dinlər,
Yazlıq bu dincə olan möminlər.

Xəlq olmasa gər bu dindən azad,
Ölkə ola bilməz şənү-abad.

ZAHİD: (*kütłayə*)

- Bir gün yuxacaq sizi günahlar,
Ey kafir adamlar!
Bu ləşgəri-küffarın önündə,

Siz nəçün susursuz?
Bir baş ki namaz qılmayacaqsa?

KÜTLƏ:

- Kəsilməlidir o!

ZAHİD:

- Bir əl ki dua etməyəcəksə?

KÜTLƏ:

- Kəsilməlidir o!

ZAHİD:

- Allahını, şahını sevənlər,
Siz hökm verin!

KÜTLƏ:

- Edam, edam!

NƏİMİ:

- Allah özü bizdədir, biz Onda,
Biz tanrılarıq Tanrı yolunda.

İnsan biçimində Tanrıyıq biz,
Mənalar içinde Tanrıyıq biz.

Ol pərdeyi-sirri qaldıran da,
Həm aşikar, həm sirri-nihanda.

Şah bizlərə hökm edir ki, şahdır,
Xəlq olmasa, şah kimə külahdır?

BABƏK:

- Biz Tanrılarə şahın nə hökmü,
Zahid dolu dərgahın nə hökmü?

ZAHİD:

- Ey müşriki-rahi-həqq, ey mürtəd,
Tez ağızını yum, söylə hüvəlhəqq.

İnsani-zəifi kuri-məfluk,
İnsani-hərisi kari-məmlük.

Ey fani süfət, ölümə azim,
Firon kimi bir Tanrı nə lazım?

Ol baqidi, biz faniyü-dilxor,
Fani necə baqi olar, ey kor?!

NƏİMİ:

- Biz həm şahıq, həm şeyx, həm Allah,
Bizdən güc alır həm şeyxü, həm şah.

İskəndərin axtardığı suyuq,
Dəryadı cahan, biz isə qayıq.

Biz həqqin özü, bizik ənəlhəqq,
Bizdən yaranır kəmali-mütləq.

ZAHİD:

- Ol “biz” nədi ki, sən hey deyirsən?
Saqqız kimi sözdə çeynəyirsən.

Biz bəndələrik, mütii-mütləq,
Həqq Tanrıdı, söyləyin hüvəlhəqq!

Qarşı nə gəlirsən hökmi şahə,
Et tövbəni, batma sən günahə.

NƏİMİ:

Okeandı cahan, biz isə sahil,
İdrak eləməz bu elmi cahil.

Torpaq da bizik, danə də, su da,
Həm Musavü, həm İsavü, Buddha.

Dindən ötəyik, biz insanıq, hey,
Qul oldu bize dünyada hər şey.

ZAHİD:

- Ölməzdi Xuda, sənsə ölümlü,
İnsanlar üçün həyat ölümdü.

Hər kəs doğulur ölmək üçün, hey,
Sən də diri qal varsa gücün, hey.

Üç-beş gün əger xəstələnərsən,
Öz Tanrılığından da bezərsən.

Zahid bu söhbətlərdən əsəbiləşir. Kənarda dayanmış şahın məmuru meydana dəvət edir ki, Nəimini, Babəki və onların məsləkdaşlarını susdursun.

ZAHİD:

- Orda nə durubsan, ey müqəyyəd!
Ariflər edibdi xəlqi mürtəd.

Həbs eyləginən, məhbəsə atdır,
Kafirlərə mərhəmət günahdır.

Şaha xəbər eylə kim, bu küffar,
Həm Allaha da qarşı çıxıblar.

Allahsız olub bu xalq, vallah,
Şeytani-rəcimə olub həmrəh.

(Nəimiyə xitabən)
İrfan özü şeytani oyundur,
İman bizim, mərifət Onundur.

NƏİMİ:

- Ehkamlı adam Allahi görmür,
Merac eləmir, dərgahı görmür.

Duymur o həqqi, çatmır o həqqə,
Təqlid ilə oxşayır o xəlqə.

Təqlid böyüdər imanı səndə,
Yəqin böyüdər dünyani səndə.

Axtar yəqini, imanı at sən,
Seç mərifəti, kamala çat sən.

ZAHİD:

- Ey öz sabahı ona qaranlıq,
Ey ən böyük gerçəyi, nadanlıq!

İnsan uclar öz biliyilə,
Allaha şükür edən diliylə.

Həmd eyləginən bu cismü-canə,
Allah səni gətirib cahanə.

NƏİMİ: (*uca səslə*)

- At zöhdü-riyanı olma qafıl,
Şah zülmünə sən də olma amil.

Qoyma eləsin səni silah, şah,
Öz xəlqinə sən çalış ol həmrəh.

ZAHİD:

- Ey cahil adam, sus,
Xəlq Allaha məxsus!

NƏİMİ:

- Eşq, torpağı bugda,
Eşq, çeşməni dərya,

Eşq, məşuqu Allah,
Eşq, dünyani dərgah eləyirsə...

ZAHİD: (*qəzəblə*)

- Kafirlərin hökmü lap əzeldən,
Qurani-Kərimdə yazılıbdır.

Bir çoxları sizdən də qabaqlar,
Müşriklik üzündən asılıbdır.

(əlindəki Quranı onlara tərəf uzadır)

Qurandı bizə dəlili-mütləq,
Quranda deyir bizə: "hüvəlhəqq".

Quran ki kəlami-həqdi, həqdi,
Ondan sora hər nə var nahəqdi.

Göndərdi xəbər bizə nəbi ilə,
Agah elədi sırrı Əli ilə.

Meydanın küncündə dayanmış dərvış Zahidin sözünü kəsir.

DƏRVİŞ:

- Biz də Əliyik, Əli də bizdir,
Eşq insana Allahtək əzizdir.

Leyli elə Məcnundu kökündə,
Hər bir budağın əslı kökündə.

Aşıq elə məşuqdu ki, vardır,
Məşuq elə aşiqdi ki, yardımır.

SƏMAZƏN: (*Dərvişin sözünü davam etdirərək*)

- Xalıq yaşayar məxluq içində,
Dərman yaranar dərd biçimində.

Dünyada nə var, həqq yaradıbsa,
Həqqik hamımız, həqq yaradıbsa.

Həqq olmasa dinləməz qulağın,
Həqq olmasa söyləməz dodağın.

DƏRVİŞ:

- Dünya yaranıb həqq ola mütləq,
“Söylər dəfü-çəngü-ney, ənəlhəqq!”

ZAHİD:

- Sən kimsən axı, həqqi deyirsən?
Sən ki iyimiş yun geyinirsən!

Ey başı keçəl, qəlbə günahkar,
Yündən çəkən öz ruhuna divar!

Dünya yaranıb ibadət üçün,
İnsan yaranıb itaət üçün.

Qarşı nə gəlirsən bu rivalə,
Nəyçün inanırsan o məhalə?

Gəl tövbə elə, çıx bu zülümədən,
Kafir, özünü qurtar ölümdən.

DƏRVİŞ:

- Həqq ölməz, əgər cismim ölürsə,
Ruh ölməz, əgər tən bölünərsə.

Ruhu həqə təslim olan eşqəm,
Quran kimi təlim olan eşqəm.

“Mən”dən yaranır cümleyi-əfkər,
“Mən”dən danışır dini kitablar.

“Mən”dən gətirir xəbər nəbiler,
Cinnü-mələyü, insü-pərilər.

*Zahid dərvişin sözlərinə dözməyərək məmurdan
şallağı alıb dərvishi şallaqlayır.*

ZAHİD:

- Ey kafiri-adam, həqqin yolunda,
“Mən” həqdisə, mən də həqqəm onda.

Həqq məhkum edir səni bu “hədd”ə,
Həqq məhkum edir səni əşəddə.

Mən qamçı vuran, sən də yeyənsən,
Mən həqq deyənəm, sən də deyənsən?

NƏİMİ:

- Ey zahid, əgər həqqi danarsan,
Əslində özün qılıncılanarsan.

Vurmaz həqqə həqq, qılıncü-qamçı,
Nahəqdi vuran həqqə qılıncı.

Mən səsləyirəm səni Quranə,
Sən qamçı vurursan bu lisənə.

ZAHİD:

- Həqq həqqə vurur onda qılıncı,
Həqdən güc alır əlimdə qamçı.

Sən kafirü, mən mömini-vala,
Sən dinsizü, mən zahidü-mövla.

NƏİMİ:

- Quran deməyib ki, zahid həqdir,
Şahin sözü kamilü-mütləqdir.

Quran deməyib Allah adilə,
Zülm eyləginən hökmi şah ilə.

Ey sən ki, açırsan din ilə dil,
Zöhd Əbrəhədir, eşq Əbabıl.

Həqqə dönüşür eşq ilə dünya,
Rüçət eləyə külliü-əleyha.

Qamçı olan əldə həqq? Haşa!
Həqqin ola bilməz bu tamaşa.

ZAHİD: (kütləyə)

- Ey xalq, eşidirsiz nə deyir bu?
Zındıq xalatını geyinir bu...

KÜTLƏ:

- Zındıqdı, bəli, o!

DƏRVİŞ:

- Nə danışırsız?
Od kimdədi onla alışırsız.

Qurani-Kərimi oxumursuz,
İp sizdədi, mil sizdədi,
Amma toxumursuz.

ZAHİD:

- Xalqın həqqi yox, Allahı vardır,
Göydə Odu, yerdə isə şahdır.

DƏRVIŞ:

- Şah zalimü, mülkü isə viran.

Zahidlə Dərviş bir-birinin sözünü kəsərək əsəbiliklə mübahisəyə girişirlər.

ZAHİD:

- Sən kafirü...

DƏRVIŞ:

- Mən aşiqü..

ZAHİD:

- Sən zindiqü..

DƏRVIŞ:

- Mən məstü...

NƏİMİ:

- Mən insan!

*Zahid məmурun kəmərindəki qılinci qinindən
siyirir və qəflətən Nəiminin qarnına saplamaq istəyir.*

ZAHİD:

- Öl, Öl ki, yaman çoxdu özün Tanrı edənlər,
Zahid yolunu eşq ilə, irfanla gedənlər.

Bir Allah ilə baş edə bilmir bu xəlayiq,
Sən Allah edirsən hamını, ey gora layiq?

Öl, ey ki, özün elan edib Tanrı yalandan,
Öl, bəlkə də bir Tanrı azalsın bu cahandan...

Müridlərin biri özünü qılincın qabağına atır.

1-ci MÜRİD:

- Tut məni, həbs et məni, ey nakişi,
Mən Nəsimiyəm, rəha et dərvişi.

Zahid müridə tərəf dönür.

ZAHİD:

- Həbs edin bu müşriki!

Meydanın digər tərəfindən bir başqa mürid də qabağa gəlir.

2-ci MÜRİD:

- Mən də Nəsiməm, məni də həbs edin,
Harda varsa bir zülüm, var orda din.

ZAHİD:

- Həbs edin bu mülhidi!

Meydanın hər tərəfindən müridlər qabağa gəlirlər.

MÜRİDLƏR:

- Biz həqik, biz həqdənik, biz çünki Nəsim olmuşuq,
Çıxmışiq öz cismimizdən dünyaya cism olmuşuq!

ZAHİD:

- Min Nəsimi doğsa da, zahidlərə bir fərqi yox,
Xüliyadır eşqü-irfan, nə şahı, nə xəlqi yox.

DƏRVİŞ:

- Məni də öldürün ki, mən də...

ZAHİD:

- Əlbət, səni də, növbən yetəndə.

SƏMAZƏN: (*rəqs edə-edə*)

- Mən də onun eşqi ilə xoşam, məni də öldür...

ZAHİD: (*tənə ilə*)

- Sən kimsən axı, az məni güldür!

Millət oyanıb, aqil olub, zöhd yatıbdır,
Fitvayı-cihad verməyimin vaxtı çatıbdır.

(*üzünüü camaata çevirir*)

Ey əhli Hələb, quş qılın hüsni-xitamə!

Kütłənin uğultusu azalır.

KÜTLƏ:

- Zahid nə desə, doğrudur o, eylə iqamə!

ZAHİD:

- Bundan sora kim böylə düşünsə,
Dərviş yününə kimsə bürünsə,

Nəsimiyə kim yaxın olarsa,
İrfan yoluna özün soxarsa,

Zahid ona fitva qılacaqdır,
Rəhm eyləmədən asılıacaqdır!

(*məmurlara Nəimini, Babəki, Dərvişi göstərir*)

- At bunları həbsə,

Car eyləginən hər yerə hökmü!

Duysun bütün aləmdə nə var, harda hürufi,
Duysun sözümü arifü-sufi!

Ya tövbə edib, həqq yola dönsün,
Ya zindiq onu elan edib, xəlqin önündə,

Həqqi ilə bərabər,
Xəlqi ilə bərabər
Canına onun pərdə çəkən, canı soyulsun!

MƏMUR:

- Hökmün bizə məqbuldu, zahid,
Şah hökmü ilə gər ola vahid.

Yaxşı, ataram bunları həbsə,
İcra edərəm, molla nə dersə.

Edamı gərək şah deyə ancaq,
Hökmü o bizə söyləyə ancaq.

Fitvanı gərək şah edə təsdiq,
Bizlər də edək o hökmü tətbiq.

*Qarışılıq düşür. Məmurlar Zahidin dediyi
adamları həbs edirlər.*



2-Cİ ŞƏKİL

ŞAHİN SARAYI

Zahid şahin hüzuruna gedib ki, verdiyi fitvani şahin əli ilə bir da-ha təsdiqləsin. Özünün haqlı olduğunu sübut etməkdən ötrü özü ilə başqa bir müctəhidi də şahin nəzдинə aparıb.

ZAHİD:

- Şah canı sağ olsun, nə durubsan?!

Dünyanı bürüyüb şerü-böhtan.

Bir kafir adam, adı Nəsimi,
Şübhəyə salıb kütlə kəsimi.

Xəlqi çevirir dini-Xudadan,
Zöhddən, salavatdan və duadan.

ŞAH:

- Kimdir o adam, adı-sarı nə?
Nə təbliğ edir, ya dastanı nə?

ZAHİD:

- Müşriklilik edir Hürufiliklə,
Cadu kimi bir elmü-biliklə.

Xəlqə deyir o: “deyin, ənəlhəqq”,
İnsandı guya kəmali-mütləq.

Həm dini danır, həm Allahı o,
Həm dövləti, həm də ki şahı o.

Hey tanrılanır xəlqin öündə,
Həqdən güc alır həqqin öündə.

MÜCTƏHİD:

- Hərdən özünü şah aparır o,
İnsan deyil, Allah aparır o.

Allah özü hakimdi cahanə,
Həm aşikar, həm sırrı-nihanə.

Hakimdi bizim canımıza O,
Həm ruhumuza, qanımıza O.

Amma bu adam deyir ki, Allah,
Hakim ola bilməz bizə, ey şah.

ŞAH:

- Ey zahid, əgər göydə Odur şah,
Amma yer üzündə mənəm Allah.

Güt məndədisə, həqq də mənimdi,
O din dediyin mənim dinimdi.

Kim qarşı çıxarsa şaha, zahid,
Sanki çıxıb o, Allaha mülhid.

ZAHİD:

- Ey şahım, əgər xəlqin həqq olsa,
Bu dünya əgər həqq ilə dolsa,

Sən həqqə necə hökm sürərsən?
Xəlq ardıca, vallah, sürünərsən.

Nə adla cahana şah olarsan?
Xəlqullahə sən Allah olarsan?

ŞAH:

- Şahın qılınıcı onun adıdır,
Allah tərəfindən imdadıdır.

Varsa kəmərində gər qılınçın,
Dinə dönüşər sənin inancın.

Səhv olsa belə, doğru yozar xəlq,
Doğru dediyi yoldan azar xəlq.

Xəlqi yadaradır qorxu, cahanda,
Xəlqi yaşadar zənnü-gümanda.

Qorxut nə qədər varsa, bu millət,
Üşyan eləməz çəksə də zillət.

ZAHİD:

- Din qorxu salır millətə, ey şah,
Xəlqə yaradır qorxulu “Allah”.

Şəriət ilə millətin həqqin,
İdarə edir Allah ilə din.

MÜCTƏHİD:

- Dağda, küçədə, hətta yataqda,
Ən gizli oturmuş bir otaqda,

Dünyaya gələndə, ya ölündə,
Mirasını varislə böləndə,

Şəriət edir idarə xəlqi,
Sanki götürüb icarə xəlqi.

ZAHİD:

- Amma nə edək, bəzən olur ki,
Nəsimiyə tay biri doğur ki,

Üşyan eləyir qorxulu həqqə,
Eşq Allahını öyrədir xəlqə.

Xəlq bilsə həqqi, əstəğfurullah!
Nə zöhd qalar, nə şah, nə Allah!

Şah bir az fikrə gedir.

ŞAH:

- Bəs din nə deyir belə olanda,
Kütlə ürəyinə eşq dolanda?

Üşyan eləyəndə kimsə şaha,
Fitva nə verir belə günahə?

MÜCTƏHİD:

- Biz hər nə desək, din də deyir, şah,
Gər rəhm eləsək, xalq olar Allah.

ZAHİD:

- Din getsə əgər, molla da qalmaz,
Allahını kimsə yada salmaz.

ŞAH: (*əsəbi*)

- Din verdi sizə şöhrətü-qüdrət,
Xeyli həyasızlıq və cəsarət.

Höküm oldu sizin ölkə də, xəlq də,
Allah da sizin, şah də, həqq də.

Verdim sizə mən də zərüt-dinar,
Etdiz amma siz milləti bimar.

Gər xəlqi edir, o şad, o azad,
Bəlkə odur həqq, ondadır imdad?

ZAHİD: (*kinayə ilə*)

- Xəlq haqq olacaq, zöhd də nahəq?
Şah zalimü, xəlq isə “ənəlhəqq”?

MÜCTƏHİD:

- Tacın düşəcək başından, ey şah,
Məxluq olacaq xalıqə Allah.

Şah qorxudan səksənir. Tövrünü dəyişir.

ŞAH:

- Tacı qan ilə alan qan ilə də saxlar onu,
Həqqi tac ilə alan qan ilə qundaqlar onu.

Görmüşən bir yerdə kim haqqın başında tac ola?
Haqq olar ol kəsdə kim, onun başında tac ola.

ZAHİD:

- Xəlq ənəlhəqq söyləyəndən Allah olmaq öyrənir.

ŞAH:

- Sizdədir suç, ey müəmməm,
Qalmış idi bircə bu kəm!

ZAHİD:

- Dini öyrənmir daha, xəlqin şah olmaq öyrənir.

ŞAH: (*kinayə ilə*)

- Ələcəb, bu xəlqə bax! Əcuzədən Allah olar?
- Qarnı acdan, cibi boşdan, çoban-çoluqdan da şah olar?

ZAHİD:

- Bəs məscidlər, pirlər,
Bu mərsiyə, bu növhələr?

Olmasa zahid əgər,
Bəs xəlqi kim təlim edər?

ŞAH:

- Gər Hələbdə siz yaratsaydız ilahi qorxunu,
İndi Nəsimi doğub şübhəyə salmazdı onu!

ZAHİD:

- Doğmayıbdır o Hələbdə, gəlməyib Dəməşqdən,
Özü xəlqə söyləyib ki, doğmuşam mən eşqdən.

ŞAH:

- Bəs doğubdur harda o? İndi deyil gər bizdən?

ZAHİD:

- Şamaxıda doğulubdur, boylanıb Təbrizdən.

ŞAH:

- Azərbaycanlıdırsa çox çətindir işimiz,
Çəkib atsaq da belə bizdən qopacaq dişimiz.

Xəlq əgər həqq olsa da, bir şah lazımdır ona,
Xəlq “ənəlhəqq” olsa da, Allah lazımdır ona.

ZAHİD:

- Hökmün nədir, ey şah?
Söylə bizə ki, ta olaq agah.

ŞAH: (*fikrə dalır*)

- Qurdı sən gördünmü, zahid, kim kölə olsun itə?
Dövlət ister qurmaq o, həqqü-ənəlhəqq vasitə.

MÜCTƏHİD:

- Qoy qıraq Allah adılə, şah da qalsın üzü ağ,
Yoxsa o qalib gələrsə, kimsədə qalmaz papaq.

ŞAH:

- Göydə quşa, yerdə çaya dönsə,
Min bir sözə, ya sırrə bürünsə,

Çevrilsə də lap Allaha, zahid.

ZAHİD:

- Əstəğfurullah!

ŞAH:

- Tapılsın o mülhid,
Hüzuruma gəlsin.

Qoy məndəki zurü-zəri görsün,
Məmurları, xadimləri, əsgərləri görsün.

Görsün necə hökmümlə cahan ərşinə qalxır,
Qarşı gələ bilmir mənə nə küfrü, nə iman.

Şığmir özünə cinnü, nə insan,
Dağlar da mənim.

ZAHİD:

- Dağlar da sənin.

ŞAH:

- Bağlar da mənim.

ZAHİD:


- Bağlar da sənin.

ŞAH:

- Üstünə ayaq basdığı torpaq da mənimdi,
Şahın gücünü hürufiliklə,
Bir kasaya qoysun,
Görsün yer üzündə odur Allah,
Ya...

ZAHİD və MÜCTƏHİD: (*şahın sözünü kəsərək*)

- Ya şah, ya şah!



3-CÜ ŞƏKİL**NƏSİMİİNİN ODASI**

*Nəsimi olanlardan xəbər tutur və şahın yanına getmək istəyir ki, onun müqabilində müridlərini azad etsinlər.
Şəms buna mane olmaq istəyir.*

ŞƏMS:

- Getmə, ey ruhum, rəvanım, getmə, dur,
Aşıqi-zarını nalan etmə, dur.

Zahidin zöhdü-riyası, fitnəsi,
Dininin bətnində aşiq kinəsi.

Səni də bizdən alar mütləq, yəqin,
Aşıqə qarşı çıxarlar əqlü-din.

Qoyma kim bu bağış-bostanım sola,
Getmə o sonu ölüm dolu yola.

NƏSİMİ:

- Mən ki, həqqəm, mən ki aşıqlər şahı,
Mən ki, Tanrı sırrının üstürləbi.

Ölməzəm, həm laməkanam, lazaman,
İstəməm haşa ki, mən şahdan aman.

Həqqi gər kəssəydi şahın hökmü, kim,
İndiyə nə həqq qalardı, nə Nəsim.

Ol həqəm ki, cariyəm bir su kimi,
Sariyəm cənnət qoxan ol bu kimi.

Alsalar gər cismimi sən qəm yemə,
Sənlədir ruhum, sən hicrandan demə.

ŞƏMS:

- Eşqdir gər sən üçün məqsəd, Nəsim,
Məni sən seç özünə məbəd, Nəsim.

Get aman istə ki, sənsiz, ey pirim,
Məbədəm mən, amma yoxdur zairim.

Ol dağam ki, yoxdu başında duman,
Əl-amən, ey dərdə dərman, əl-amən!

NƏSİMİ:

- Ey mənə məbdə, yəqin et məqsədə,
Zair axtarsan dönərsən mərqədə.

Aşıqin nə piri var, nə məbədi,
Aşıqin olmaz nə dinü-mərqədi.

Din sevər mərqədləri, eşq, məqsədi,
Din sevər zairləri, eşq, məstlədi.

ŞƏMS:

- Ey Nəsimi, həqq səninlə başlamır,
Getsən, amma həqq səninlə daşlanır.

Gər ənəlhəqsən o nahəqdən qorun,
Gər ki, mütləqsən o “mütləqdən” qorun.

Aşıqi-zaram ki, sənsən mərhəmim,
Bircə sənsən bu cahanda həmdəmim.

Ey evim, ey aşıyanım, ey özüm,
Güzgündən mənə baxan qəmli gözüm.

Ey ki, sirrim sözlərinlə çözülür,
Ey ki, dünyam gözlərinlə ölçülür.

Ey mənim mülküm, mənim şahım, Nəsim,
Alnıımı qoymağə dərgahım Nəsim.

Ey ayağın basdığın yer səcdəgah,
Ey hamiya sən Nəsimi, mənə şah.

NƏSİMİ:

- Ey canımın afəti, ey nuri-can,
Sirri-həqsən, məndə olmuşsan nihan.

Cismi-zarü, cismi-bimərim mənim,
Mən qəmü, sən isə qəmxarıım mənim.

Mən ki külli-kainata sıgmazam,
Yoxdu bir gün kim namazın qılmazam.

Mən ki həm həqqəm və həm həqqin piri,
Səndə buldum öz həqqimi, ey pəri.

Ruhumu ruhuna sən mehman elə,
Cismimi mən borcluyam amma elə.

ŞƏMS:

- Rəhm elə, qıyma mənə bu hicranı,
Getmə, ey şəms, tarik etmə dünyani.

NƏSİMİ:

- Mən deməzsəm, sən deməzsən, kim deyər?
Kim bu xalqın həqqini bəs söyləyər?

Gah sufi, gah zahid, gah, gah,
Gah mömin, gah da məmuri-şah.

Dinü-dövlət birləşibdir, ey pəri,
Xəlqin üstünə yeriyir ləşgəri.

Biri dinlə, digəri şəmşir ilə,
Zülm çıxıbdır pərdə üstündən zilə.

Kimsə gər ki, kökləməzsə pərdəni,
Dinü-dövlət bərbad eylər bəndəni.

ŞƏMS:

- Ey mənim çöhrəmdə “illa”nı görən,
Ey mənim gözümdə sən “la”nı görən.

Surətimdə sıratimin hərfi var,
Hansı ki “kon”dan qalıbdır yadigar.

Surətimi çözginən, çoxdur hələ,
Sirlərimi surətimlə bir elə.

Ey qaşım göy qurşağı, sən də yağış,
Yağmasan, mən doğmaram, susma, danış!

Dodağınla nöqtə qoy sən sirlərə,
Yanağımı etmə məkan gövhərə.

NƏSİMİ:

- Pərdələr var sirlər üstündə, pəri,
Kökləməzsən, aşkar etməz sirləri.

Pərdə torpaq, sərr də danə, eşq də su,
Su verərsən danə, yırtar torpağı.

Şəmsi-can ol, suyla birləş, ta ki, can,
Pay verək, dolsun cana külli-cahan.

ŞƏMS:

- Xəlqin ollam, ölkən ollam, ey Nəsim,
Həqqin ollam, bəndən ollam, ey Nəsim.

Qal yanında, etmə nalan afəti,
Sənlə həqqəm, etmə yalan afəti.

Bülbülmən, naləmi zar eyləmə,
Şəmsini zülmət yerə yar eyləmə.

Olmasa yer, şəms olar ol şəm ki,
Yoxdur onun məst edən pərvanəsi.

Başına dön ki, verim mən can sənə,
Sən də “kun” de daxilindəki “mən”ə.

Yer də bir “mən”dir ki, onun “mən”i var,
O bizi var eyləyib, biz onu var.

NƏSİMİ:

- Eşq, ey afət, böyükdür fəddən,
Kamil insanlar yaranar dərddən.

Dərd mülkü, dərd şahü, dərd ilah,
Yusifi dərd eylədi Kənana şah.
Qorxma qəmdən, qəmdir insan eyləyən,
İnsanı, “Allah”ü-Quran” eyləyən.

Tək sənin yox, cümlə afətlər üçün,
Söylədim əsrari bu dünyayı-dün.

Xəlq aşiq, dünya məşuq, mən də şəm,
Nura doldurdum cahanı bişü-kəm.

ŞƏMS:

- Biz cahana siğmişiq, cahan bizə,
Sanki güzgü qoyulub önmüzə.

Cazibən qoymur uzağından keçəm,
Şəmsi-canam, amma sənsiz bir heçəm.

Yandırıbdır canımı eşqin, sənəm,
Sənsən ol kəs ki, məni qoymur sönəm.

NƏSİMİ:

- Üryan etdim eşqi də, məşuqu da,
Xəlqi də, xalığı də, məxluqu da.

Mən ki qaldırdım cahanın pərdəsin,
Aşkar etdim tanrıların nəsnəsin.

Mən ki dedim insana “sən tanışan”,
Mən ki verdim xəlqimə həqdən nişan.
De, necə indi geri dönüm, axı?
Ayrı etmə, afət, ətdən dırnağı.

ŞƏMS:

- Xəlq özü öz haqqını yaxşı bilər,
Xəlq həqqi yox, məişət istəyər.

Xəlqın Allahı çörəkdir, ey Nəsim,
Kütlənin şahı, çörəkdir, ey Nəsim!

Aclıq olsa bu cahanda bircə ay,
Xəlq içində eşq olar iblisə tay.

Unudar xəlq aclıq olsa şahı da,
Unudar xəlq, eşqi də, Allahı da.

Sən ürək vermə, çörək ver xəlqinə,
Xəlq inanar onda ənəlhəqqinə.

NƏSİMİ:

- Eşq çörək vermir cahana, afətim,
Güç verir o cismü-cana, afətim.

Su soruşturmın, imanını,
Heç təmənnasız dirildir canını.

Torpaq eşq ilə ucaldar bugdanı,
Heç çörək gördün soruştun yar hanı?
Həm çörəkdir, həm çörək deyildir o,
Həm ürəkdir, həm ürək deyildir o.

O sənə təlim edir ki, ol çörək,
Sonra da çörək içində ol ürək.

Çörək oldunsa soruşma yarını,
Ayrı etmə yarını, əgyarını.

ŞƏMS:

- Getmə ey can, rəhm elə cananına,
Ya da ki, doldur məni öz canına.

Məni də apar özünlə, ey Nəsim,
Ey bu nakəs dünyada mənim kəsim.

Ək mənə öz eşqini, torpağ olum,
Dirçəlim qoy eşqin ilə dağ olum.

NƏSİMİ:

- Dəniz ol ki, qoy bulud yağsin sənə,
Durnalar geri qayıtsın ölkənə.

Daş daşı cəzb eyləyər, su da suyu,
Quyu Yusif idi, Yusif də quyu.

Cisminaclığı çəkər bir ay, fəqət,
Ruhun aclığı əzəldən ta əbəd.
Mən toxam, amma ki, ruhumacdır, ac,
Eşqdır ruhun yarasına əlac.

Aşıq olsa, aclığa sınınmaz bu xəlq,
Arif olsa, şaha aldanmaz bu xəlq.

*Şəms Nəsiminin ətəyindən yapışaraq getməsinə
mane olmağa çalışır.*

ŞƏMS:

- Ol mənə övlad, anan olum sənin,
Ol vətəndaş məndəki eşq ölkənin.

Ver mənə övlad, quraq evimizi,
Qoy ki, xoşbəxtlik də qısqansın bizi.

NƏSİMİ:

- Mən əsiri-eşqəm, ey afət, burax,
Eşqi öyrən, eşqi dərk et, eşqə bax.

Mən təriqi-eşqə düşdüm, bir kərə,
Çatmışam indi geri dönməzlərə...

Mənsur üçün dar mükafatdır, bəli,
Zahid üçün dar mücazatdır, vəli.

Mən o Mənsuram ki, eşqin darına,
Gər çəkilsə çatar o dildarına.

ŞƏMSİ:

- Ey Nəsimi, eşq bilirdim mən səni,
Mən gəmiydim, sən gəminin yelkəni.

Aşıq idim mən sənə, sənsə həqə,
Mən sənə qail, sən isə mütləqə.

Yelkən olmazsa, gəmi yolun azar,
Yusifancaq yuxunu doğru yozar.

NƏSİMİ:

- Gər ki, əksəz torpağa bir danə siz,
Heç nə əksilməz ki, torpaqdan əziz.

Can verər o danəyə ki, can olar,
Can dolar o danəyə, canan olar.

Canını verdikcə torpaq, çoxalar,
Verməsə küləklə birgə yox olar.

Mən də canı verməsəm, can olmaram,
Sud yolunda keçməsəm, qan olmaram.

Anadır eşqim mənə, xəlq övladım,
Dünyadır evim mənim, həqqdir adım.

ŞƏMS:

- Mən ki, simurğam, Qaf ol sən də mənə,
Vəhdətim bağlıdır, ey Nəsim, sənə.
Etmə saçımı pərişan, ey Nəsim,
Vəhdətimi eylə dərman, ey həkim!

NƏSİMİ:

- Eşq dünyada nə var mənasıdır,
Can deyil, amma canın məvasıdır.

Nuri-həqdir, o, vücudun sirridir,
Hamı azadlar onun əsiridir.

Xəlq olur “insani-mütləq” eşqdə,
İsmi-əzəmdir “ənəlhəqq” eşqdə.

Biz yoxuq, yox, eşq vardır, eşq var,
Eşq ilə Allah olur insana yar.

Mərifət sahibi ol eşq ilə sən,
Qaçmaq olmaz, qaçmaq olmaz eşqdən.

Nadan olsan bərbad eylər eşq də,
Agah ol ki, azad ol sən eşqdə.

ŞƏMS:

- Ey Nəsimi, hicr ağırdır, dözüm az,
Qəm dərindir, kaseyi-səbrim dayaz.

NƏSİMİ:

- Hicr yoxdur bu cahanda, afətim,
Birdir indi ayrılıqla vəslətim.
Vəsldir dünya sərasər, vəsldir,
Ta əzəldən vasil olmaq əsldir.

Darü-dünya qıblədir aşıqlərə,
Dar nədir ki, pillədir aşıqlərə.

Pillə-pillə böyüür cismində can,
Cisminə sıqmır, olur külli-cahan.

Ruhumuzla, canımızla dünyamız,
Güzgütək sanki qoyulmuş üzbez.

Hər cahanın daxilində bir cahan,
Vardı ki, onu çoxaldır bigüman.

ŞƏMS:

- Məni də can bil özünə, ey Nəsim,
Ey mənim şövqüm, muradım, həvəsim.

Canımı can et, can olsun bədənim,
Güzgü olsun canına canım mənim.

NƏSİMİ:

- Mən o canın güzgüsündə bir həqəm,
Məndə güzgü vardı ki, mən mütləqəm.

Mütləq ol kəsdir ki, ruhu güzgündür,
Aşıqin cismindəki su güzgündür.
Gər çoxalsə güzgülər bu dünyada,
Cism olar ruh dəryasında bir ada.

Güzgülər dünyasıdır dünya, əziz,
Yoxsa qalmaz kimsədən dünyada iz.

Çəsmətək dəryaya sarı qoy gedim,
Getməyimlə qalmağı təbliğ edim.

ŞƏMS:

- Getməyin varsa get, amma bil bunu,
Kainatın, dünyanın yoxdur sonu.

Durduğun yer həm əzəldir, həm əbəd,
Sevdiyinlə bağla peymanü-üqəd.

Axtarırsansa əgər, axtar məni,
Ayinən bil, gözlərinlə sar məni.

NƏSİMİ:


- Su durarsa iyələnər, məsmum olar,
Su gedərsə çəşməvü-dərya dolar.

Dünya gəldir, dünya getdir, dünya can,
İylənər gər canı alsan dünyadan.

Getməsəm gər, arifü-aşıqlərə,
Zülm edərlər, bigüman, nahəq yerə.

Eşq əgər etmirsə xidmət məşuqa,
Tanrıdır kim, xidmət etmir məxluqa.

Nəsimi Şəmsi tərk edib, özünü şaha təslim etməyə gedir.



4-CÜ ŞƏKİL

ŞAHİN SARAYI

Nəsimi şahın sarayındadır. Şah, zahid, müctəhid və bir neçə məsləkdaşı da oradadırlar. Zahid və mollalar Nəsimini görən kimi qızılbaşla ona baxırlar.

ZAHİD:

- Bax, budur ol kafiri-bidin, şahım!
(əlini yuxarı qaldırır)
Azad elə xəlqi bundan, Allahım!

*Şah əlini yuxarı qaldırır. Zahid və mollalar susurlar.
Şah Nəsiminin cırıq paltarına və kəmərindəki taxta qılınca
baxır.*

ŞAH:

- Ey qılıncı taxta, ey miskin adam,
Ey gəda, bu dünyada, bidin adam.

Sənmisən dəviyi Allahlıq edən?
Xalqımın ruhuna padşahlıq edən?

NƏSİMİ:

- Mən ənəlhəqq söylədim, çünkü həqəm,
Nə şaham, nə Allaham, mən mütləqəm.

Mütləq ol kəsdir ki, o, pərvanədir,
Qüdrətə, qəhharlığa biganədir.

Mütləq ol kəsdir ki, o, Allah deyil,
Bəndəvü, mollavü, nə padşah deyil.

Mütləq ol kəsdir ki, dünya ondadır,
Təkdir, amma mində o, milyondadır.

Mütləq ol kəsdir ki, hakimdir “mən”ə,
“Mən”di məndən yol açır, ey şah, sənə.

Hər “mən” oxşar bir suyun damlasına,
Birləşərsə qovuşar dəryasına.

Mən varam ki, vardır O bu dünyada,
Olmasam olmaz nə O, nə dünya da.

ŞAH:

- Ey Nəsimi, haqlısan, hər kəs bilir,
Amma həqqin bir ucu nahəqdədir.

Həqqə xalıq, həqqə xəlq lazımdı, bil,
Amma xəlqə sirri-həqq lazım deyil.

NƏSİMİ:

- “Və nəfəxtü-fihi min ruhi” mənəm,
İnsanın həm cismü, həm ruhu mənəm.

Olmasa gər dünyada insan, şahım,
Nə din olmaz, nə də ki iman, şahım.

Torpağın, ya dağların Allahı yox,
Qartalın nə ölkəsi, nə şahı yox.

Biz yaratdıq, biz yaratdıq həqqi, biz,
Biz yaratdıq, həm də qırdıq xəlqi, biz.

ŞAH:

- Ey Nəsimi, biz yaratdıq dünyani,
Bəli, amma biz də qatdıq dünyani.

Doğru bildi hər kəs öz əfkarını,
Öz qılincin, öz mənin, öz yarını.

Parçalandı dünya, paylandı cahan,
Hər kəs öz səhmin götürdü dünyadan.

Qurdu hər kəs öz evin, öz dövlətin,
Olmasayıdın, yeyərdik dost ətin.

ZAHİD:

- Doymadı kimsə özünün payına,
Özgəni qoydu özünün yayına.

NƏSİMİ:

- Kimsə tapsa gər özündə həqqini,
Gər yaratsa öz içində xəlqini.

Dikməz o göz kimsənin də həqqinə,
Allah olar öz ruhunun xəlqinə.

Məndəki həq, ya da ki, mollada həq,
Eynidir, amma misali-həqlü-xəlq.

Biri nayü-ney kimi həqdən deyər,
Vəhdəu, insani-mütləqdən deyər.

Digəri xəlqdən deyər xalıq kimi,
Xəlqin üstündə qılinc eylər dini.

ŞAH:

- Mən çörək verdim bu xəlqə, həqq mənəm,
Mən qılincin icad etmiş həqdənəm.

Xəlq içində fəhlə çoxdur, alim az,
Öz ruhuna özgə çoxdur, hakim az.

NƏSİMİ:

- Din nədir ki, mehribanlıq, mərifət,
Şahidir dünyanın eşqü-mərhəmət.

Dəxli yoxdur dövlətə dinin, vəli
Zahid edir aşiqi şah düşməni.
Şah əlilə dininə dövlət qurur,
Xəlqi həm Allahdan, həm şahdan yorur.

ŞAH:

- Olmasa gər məndəki qamçı, qılinc,
Ləşgəri cəhlə gələnməz kimsə güc.

Tə əzəldən şah yaratdı mollanı,
Necə ki Allah yaratdı dünyani.

Mən yaratdım zahidi, çasdırmağa,
Din ilə şaha ciğır aşdırmağa.

Zahidin Allahı şahın surəti,
Şahdan alır mollalar bu curəti.

NƏSİMİ:

- Allahı zahiddən almaqdır işim,
Xəlqimi Allahla qurmaqdır işim.

Xəlqin Allahı onun əndişəsi,
Zahidin amma riyadır pişəsi.

ŞAH:

- Sirri açma, sən ənəlhəqq söyləmə,
Cahilə sən həqqü-nahəqdən demə.

Cəhldir insan içinin Allahı,
Mən şaham, amma ki, cahillər şahı.

NƏSİMİ:

- Səndəki həqq yox, qılıncın həqqidir,
Xəlqi də qamçı, qılıncın xəlqidir.

Səndəki həqq qətlə fərman söyləyər,
Məndəki həqq külli-insan söyləyər.

O can almaz, can verər insanlara,
Öz içində çevrilər insan yara.

Kütləni cahil edən də dindi, din,
Aqil olmaz dinlə əsla insü-cin.

Aqil insan güzgündən şah axtarar,
Kamil insan, kamil Allah axtarar.

Sirrimi mən açmadım cahillərə,
Söylədim mən sirrimi aqillərə.

Eşq ilə aqil olanlar mənlədir,
Din ilə cahil olanlar sənlədir.

ŞAH:

- Cahilindir, ey Nəsimi, din əgər,
Bəs nədəndir din də həqdən söyləyər?

NƏSİM:

- Saxladın sən xəlqi qorxaq, xəlqi kor,
At qılıncı, get həqiqi xəlqi gör.

Qorxmasa xalq, şahı eylərmi qəbul?
Qorxmasa, Allahi eylərmi qəbul?

Mən qılıncım taxtadır, amma şaham,
Zöhdsüz, əmmaməsiz bir “Allaham”.

Mən həqiqətçün açılan pəncərə,
Xəlqə “həqsən”- söyləyən bir həncərə.

Kimsə gər ki, təlim etsə xəlq üçün,
Hər bir insan bir məsciddir həqq üçün.

ŞAH:

- Olmasa gər dini qanunlar axı,
Kimsə saymaz nə şahı, nə Allahi.

Üşyan eylər, xəlq xəlqə, həq həqə,
Kimsə çatmaz sən dediyin mütləqə.

NƏSİMİ:

- Küfrü də insan yaratdı, dini də,
Cəbraili, Əzraili, cinni də.

İnsanın zəfi yaratdı Allahı,
İnsanın ruhundadır insan şahı.
Quran Allahın kəlamı olsa da,
İnsan ilə həm var oldu dünyada.

Hər bir insan bir məsciddir, pirdir,
Aşıq insan Allaha təfsirdir.

Quran insanların sözüdür insana,
Bu baxışdan beyət et sən Qurana.

ZAHİD:

- Vay, aman, ey şah, susubsan nədən?
Getdi dinü, getdi iman ölkədən.

Allahı insan yaratdı-söyləyir,
Quran insanların sözüdür, o deyir.

Bunu xəlqə təlim etsə, əlhəzər!
Minbərü-əmmamələr əldən gedər.

NƏSİMİ:

- Gördüyün o dağ, o daş, ey şah, bil,
Allaha, peyğəmbərə möhtac deyil.

Sağlam olsa, danəni əksən, bitər,
Fasid olsa, bağbanın həqqi itər.

Danə dərman eyləyə bilməz özün,
Oxusan da danəyə Quran sözün.

Ya ki, Allahdan danışsan danəyə,
Çevrilərmi zairi-meyxanəyə?

Hansı ağac Məkkənin fərqindədir?
Hansı heyvan hacılıq dərdindədir?

Hansı daşın möhrü var, təsbehi var?
Gündə beş yol hansı quş namaz qılars?

Məqsədi həm Allahın, həm Quranın,
İnsanındır, insanındır, insanın.

ZAHİD:

- Allahın ordusuyuq biz mollalar,
Dünyanın hər bir yerində molla var.

Həm Müsəlman, həm Məsihi, həm Cuhud,
Arxasında zahidin eylər sücud.

Zöhdsüz xalq yolun azar dünyada,
O çobansız bir sürüdür səhrada.

NƏSİMİ:

- Allahı məhbus ediblər Məkkədə,
Məscid insanın içində, Məkkə də.

Hər kəsin məbudu öz qəlbindədir,
Aşıq insanlar bunun fərqindədir.

Eşq zəfi məhv edir insanda, şah,
Yazılıb bu sözlərim Quranda şah.

ZAHİD: (*saha*)

- Olmasa dinin ağacı gər, şahim,
Saxlamaq olmaz toxu, acı, şahim.

Həqqi versək gər çörəktək millətə,
Həqq əlilə məhkum olluq zillətə.

NƏSİMİ:

- O necə mütləqdi ki, amması var,
Seyyidü-hacısı var, mollası var?

Evi var insan kimi daşdan onun,
Salmayıň heç biz tərəfdən öz yolun.

Özünə düşmən yaratdı şeytanı,
Nəfsinin məhbusu etdi insanı?

Yoxdu şeytan, vardı bizim hırsımız,
Cəhlimizdir dünyada iblisimiz.

Kainatda hər şey onun ayəti,
Görmək istərsən onu, gör surəti.

Sonra da dal mənaya, mənanı gör,
Hər nə görmək istəyərsən onu gör.

Surəti şeytanü, mənanı ilah,
Bilmə, ey zahid, günahdı bu, günah.

ŞAH:

- Ey Nəsimi, sən də həqsən, mən də həqq,
Səndə həqdir, onda həqdir, məndə həqq.

Hamı həqdir, yaxşı, bildik, amma ki,
Bu qədər bəs xəlqdə fəhşə nədi?

Bəs bu qatillər, bu canilər necə?
Həqdilərmi? Yox, deyillər sadəcə.

Şah həqdir, xəlq həqqin pərvanəsi,
Şah bütür, ölkə də bütxanəsi.

Necə ki, şəm bir olar pərvanə çox,
Həqq də birdir, ol həqqə divanə çox.

Hər kəs həqqin aşiqidir dünyada,
Həm müridi, həm piridir dünyada.

Amma həqqə çatmaq olmaz, mütləqən,
Yağı suya qatmaq olmaz, mütləqən.

NƏSİMİ:

- Surətim Allahdı, çün Allah mənəm,
Surətimə əks olunmuş həqdənəm.

ŞAH:

- Qan axar çaydan, cahan batar yasa,
Şah qılıncı, din ağacı olmasa.

NƏSİMİ:

- Eşq ilə gər təlim etsək xəlqi biz,
Eşq ilə gər təbliğ etsək həqqi biz.

Qalmaz əsla dünyada cəngü-cədəl,
Eşq olar bu dünyada dinə bədəl.

Nə cinayət, nə yalan, nə kin qalar,
Kafirü, dindarı, nə bidin qalar.

Aşıqanə gər baxarsan insana,
Çöhrəsində bəslənərsən irfana.

Sözləri zər, gözləri dərya bizik,
Həm bu dünya, həm də mafiha bizik.

İnsana gər aşiq olsan, şahsan,
“Quran”ı təlim edən Allahsan.

MÜCTƏHİD:

- Təlim etdi Quranı nəbi bize,
Gəl qulaq ver molladakı həqq sözə.

NƏSİMİ:

- Həm nəbin var, həm imamın, həm pərin,
Sirri saxlar, sirri söylər ləblərin.
İnsanı kafir görən, nahəq görən,
Dərki olmaz qılıq-qalı xəlqdən.

İnsanın Allahlığı eşq ilədir,
Yoxsa fərqi bir himar ilə nədir?

Hər ikisi boy atar, hündürlənər,
Yükü eşşək, eşqi də insan çəkər.

Ay gecəni eşq ilə nurlandırır,
Dünyanı eşq ilə şəms canlandırır.

Eşq olsa xəlq içində, xəlq var,
Olmasa gər, xəlq olar ibni-himar.

Şahla molla xəlqi cahil istəyər,
Çəşqu-irfan xəlqi aqil istəyər.

MÜCTƏHİD:

- Xəlqi abid istərik biz, Allaha,
Qarşı çıxman qarşı çıxməqdır şaha!

NƏSİMİ:

- Xəlq qoyundur, molla çoban, şah da it?
Çox bəsitdir bu quruluş, çox bəsit.

Mənsə xəlqə söylərəm bi kafü-nun
Öz itin ol, öz çobanın, ey qoyun!
Aşıq ol ki, mənadır eşqin sənə,
Məşəq ol ki, dünya dönsün eşqinə.

Aşıqü-məşuqə, ey Allah adam!
Ey əmirü, bəndəvü, padşah adam.

Gündə min yol merac eylə eşq ilə,
Ki, gətirsin dünyani eşqin dilə.

Tap bu dünyanın dilin, Allahı ol,
Şahı ol öz təqdirinin, şahı ol.

ŞAH:

- Ey Nəsimi, bir sualım var: de ki,
Xəlq əgər aşiq olarsa sən təki,

Sayıları hər gün çoxalsa durmadan,
İstəsə gər karvana bir sariban,

Kim olar ol karvanın baş rəhbəri?
Kim şahı, kim Allahı, ya kim piri?

NƏSİMİ:

- Eşq rəhbər, eşq mövla, eşq pir,
Karvanın baş saribəni eşqdir.

ŞAH:

- Mənadır eşq, adəm oğluysa məcaz,
Bu məcazçün bir məcaz vardır niyaz.

Sən ənəlhəqq söyləyən bir şahsan,
Həm müridü, mürsidü-Allahsan.

İşdi, birdən istəsə xəlqin səni,
Səndə qurmaq istəsə həqq ölkəni,

Səndəki taxta qılinc olsa dəmir,
Bəndə olsan ol dəmirə, o əmir,

Şah olarsan xəlqinə?

NƏSİMİ:

- Yox, olmaram,
Mən Nəsiməm, hirsü-aza dolmaram.

Olmaram piri-təriqət, sonra da,
Bir yeni din tügən etsin dünyada.

Mən Nəsiməm, sözü deyib, köçərəm,
Düzü söylər, düzü deyib, keçərəm.

ŞAH:

- Ey Nəsimi, iki yol var, seç birin,
Özün eylə öz yuxunun təbirin.

Tövbə et, ya at bu eşq əfkarını,
Xəlqə birləş, xəlqə bağla varını.

Çək bu irfan, bu cadudan ayaq,
Get yaşa fəhlə sayaq, molla sayaq.

Ya da ki, dara çəkil Mənsurtək,
Gura ovlan sən də Bəhram Gurtək.

NƏSİMİ:

- Mən ağacdan-ağaca çatan səsəm,
Eşqim ümumi, özümsə bikəsəm.

Ol səbəbdən taxtadır şəmşirim, ey,
Kibrü-kini laxladır təfsirim, ey.
Mən Nəsiməm, təxtim eşqdır, tacım eşq,
Məsti eşqəm, dərdim eşq, əlacım eşq.

Varsa gər eşq, mən varam, bu dünya da,
Mən varamsa eşq də vardır dünyada.

ŞAH:

- İndi kəsməzsəm əgər başın sənin,
Başıma fitva verər başın sənin.

Sən də bir gün bir təriqət şahitək,
Arifü-aşıqlərin Allahıtək,

Ölkə qurmaq istəyərsən xəlqinə,
Nöqtə qoymaq istəyərsən həlqinə.

Vay o gündən, ey Nəsimi, əlhəzər,
Bir yeni din doğula, bir yeni şər.

Mən qılıncla eylədim ol işi kim,
Etmişdi heç bir nəbi, heç bir həkim.

Min rəsulun dini bir qamçı qədər,
Hökəm yox, eylə sözü müxtəsər.

NƏSİMİ:

- Eşqdən heç eylərəmmi tövbə mən?
Tövbə etdim bir kərə mən tövbədən.

İnsan özünü necə inkar edər?
İsa iblisi necə iqrar edər?

Ol oxam ki, çıxmışam yaydan yoxa,
Hara dəysəm də hədəfdir mən oxa.

Nə nəbiyəm, nə imamam, nə rəsul,
Aşıqəm mən, et bunu məndən qəbul.

Birləşə gər min qılinc, min bir əmir,
Məğlub olmaz eşq həmişə yüksəlir.

Ol şəməm ki, əriyib bitsəm belə,
Kəpənəklər yaşadar dildən-dilə.

Ol dağam ki, ərimir başında qar,
Ol bağam ki, bülbülün könlündə var.

Ol Süleymanam ki, dilim can dili,
Gül həqiqətdir, mən onun bülbüllü.

Ol suyam ki, abi-heyvandır təbim,
Xızırtək dünyayla vardır ülfətim.

Gər sinarsam daş əlilə güzgü var,
Hər tikəmdən bir yeni güzgü doğar.

MÜCTƏHİD:

- Dünyada bircə odur ki, ölməyir,
Ağlamayırla, sizlamayırla, gülməyir.

Doğmayıb o, doğmayır heç kimsəni,
Həqq deyilsən, çün doğur güzgü səni.

NƏSİMİ:

- Çarmıxa İsa ilə qalxan mənəm,
Nahəqqin şəmşirinə qalxan mənəm.

Məni görmək istəyərsən Qafa gəl,
Bisütunu Fərhadın şövqilə dəl.

Leyla ol, divanə et məcnunları,
Nöqtədir həqq, mən də onun pərgarı.

Ölməzəm mən, cavidanam, cavidan,
Ölsə də cism, ruh getməz dünyadan.

ŞAH:

- Bir zamanda, bir qazanda, ey naşı,
Qaynamaz biztək iki qoçun başı.

Tövbə et, ya öl ki, bitsin bu əzab,
Olgınan rəflərdə bir qəmli kitab.

NƏSİMİ: (*saha*)

- Həqq doğuldu bu cahanda eşq ilən,
Tövbə etməm, tövbə etməm eşqdən.

Onsuz hər kəs ölçək bu dünyada,
İndi, ya da bir neçə ildən sonra.

Azad ölmək, aşiq ölməkdir deyə,
Layiq olmur hər kəs azad ölməyə.

ŞAH:

- Son vəsiyyət, son sözünü söyləgil,
Şah da olsam adiləm mən, böylə bil.

NƏSİMİ:

- Cəllada de, parçalasın cismimi,
Doğrasın cismimdəki ol tilsimini.

Hissə-hissə, damla-damla, çox ya az,
Pay aparsın məndən hər aşiq bir az.

Surəti cananda “la”yam, “illa”yam,
Mən cəhalət zülmətində bir ayam.

Soy dərimi, üstünə çəksin cahan,
Qolumu kəs, əlin üzsün dünyadan.

Canımın əli canın əlindədir,
Cismim amma dünyanın əlindədir.

Kəs qıçımı, bilsin aşiqlər bunu,
Qalmaq ilə olmaz eşqin oyunu.

Sonra yandır ver nəsimə külümü,
Torpağa tapşırmaginan ölümü.

ŞAH:

- Son vəsiyyət, son sözünü dinlədim,
Amma, ancaq məqsədini bilmədim.

NƏSİMİ:

- Məqsədin yoldur, ey aşiq, durma get,
Məscidü-meyxanələr uydurma, get.

Çünki mən canam, məzarı neylərəm?
Mən özüm yaram, nigarı neylərəm?

Qoy Nəsimi eşqini yaysın nəsim,
Bikəsəm, qoy hər nə var, olsun kəsim.

Buğda əksən torpağa, buğda verər,
Nəsimi əksən, sənə dünya verər.

ŞAH:

- Kim verər öz qətlinə fərman, axı?
Eyləməz öz dərdinə dərman, axı?
(üzünü mirzəyə tutur)

Hökəm verdim, yazgınan, bi bişü-kəm,
Ki, Nəsimi edam olsun sübhədəm.

ZAHİD:

- Şahım, bəs müridlər?

ŞAH:

- Onların da növbəsi, əlbət, gələr,
Danə meyvə olmayıncə, kim dərər?

ZAHİD:

- Damdan ataq, yoxsa ki, dara çəkək?
Söylə şahım, de, necə edam edək?

ŞAH:

- Çəksin üç gün edamı, birinci gün,
Dərisin soysun de ki, cəllad onun.
Zahid başı ilə mirzəyə işarə edir ki, yapsın.

ZAHİD:

- Dərisin soysun de, cəllad...
(şaha)
- Bəs ikinci?

ŞAH:

- Kafirin bir-bir çekilsin dırnağı,
Sonra da kəsilsin əli, ayağı.

ZAHİD: (*mirzəyə*)

- Sonra da kəsilsin əli, ayağı.
(*saha*)
- Bəs üçüncü?

ŞAH:

- Yandırın bu kafiri, üçüncü gün,
Sonra da tüm ölkəyə səpin külün.

ZAHİD: (*mirzəyə*)

- Yandırın bu kafiri!

ŞAH:

- Qoy şaha qarşı çıxan...

ZAHİD: (*mirzəyə*)

- Allaha qarşı çıxan...

ŞAH:

- Varsa əgər,
Dərs alsın, varsa əqli müxtəsər.



5-Cİ ŞEKİL**MƏHBƏS**

Nəsimi məhbəsdə əl-ayağı bağlı vəziyyətdədir. Birdən məhbəsin küncündən nuranı bir şəxs peyda olur və Nəsimi-yə yaxınlaşır. Bu, Şəmsi Təbrizidir. Nəsimi onu görünce ayağa durmağa çalışır, amma bağlı olduğuna görə dura bilmir.

ŞƏMS TƏBRİZİ:

- Həqq-taala yazdı üç xətt dünyada,
Okean oldu əqlü, eşq isə ada.

Oxudu ilk xətti həm özü və xəlq,
Eylədi rəhbər onu özünə xəlq.

Gördü hər kəs öz gözüylə mütləqi,
Gördü özün, görmədi amma həqi.

Digərin özü oxudu, xalq yox,
Çaşdı bundan həqq yolunu xəlq çox.

Hamı sevdi Allahı, amma onu,
Eylədi dünyavü-mafihə donu.

Halbu ki, Allah deyildir laməkan,
O məkan etmiş ürəkdə bigüman.

Gər olursa Allaha məkan ürək,
Allahın da məkanı vardır demək.

Su kimi qaliblərə salar özün,
Eyləyər o qəlblərdə var özün.

Yazdı həqq, həm də üçüncü xəttini,
Aşıqin qaldırıdı ərşə qəddini.

Hansı ki, nə özü bildi, nə də xəlq,
Onu idrak eyləməz dərvışü-dəlq.

Xəlqdən gizlindir o üçüncü xətt,
Yoxdur ona tay nə felü, nə lügət.

Biz üçüncü xətt, üçüncü dünyayıq,
Kün fə yəkun “illa”dır, bizsə “la”yıq.

NƏSİMİ:

- Kimsən, ey can, nurdu sanki surətin,
Məni görməkdən nə idi niyyətin?

ŞƏMS TƏBRİZİ:

- Şəmsi canam, əhli Təbrizəm, Nəsim,
Bilginən ki, sənlə birdir niyyətim.

Suri-İsrafieldi bizim nəfsimiz,
Həqdir eşqdən aldığımız dərsimiz.

Dindən hündürdür bizim irfanımız,
Yoğrulubdur eşqdən imanımız.

Təqlid ilə etmədik iman Ona,
Duyduq onu, sonra verdik can Ona.

NƏSİMİ:

- Xoş gəlibsen, Şəmsi-canım, mərhəba!
- Səcdəgahım, astanım, mərhəba!

Ey mənə can, xəlqə ruzi, həqqə nur,
Ey ki, sənlə dünya mafihə olur.

Ey ki, yoxdur bir məzarın dünyada,
Səni görmək xoşdur, hətta röyada.

ŞƏMS TƏBRİZİ:

- Yox, deyil röya, mənə röya demə,
Daxilindən danışıram mən sənə.

Aşıq olsan gözlərin həqqə dolar,
Arif olsan hər nə görsən həqq olar.

Duy damarında axan qanında sən,
Aç gözünü, gör məni canında sən.

Mən sənəm ki, Şəmsi Təbrizi kimi
Söyləyirəm Nəsimiyə dərdimi.

Öz içində rüçət etsən həqqə gər,
Həqq səni ayineyi-həqq eyləyər.

NƏSİMİ:

- Rüçət etdim öz içimə, amma kim,
Yoxdu “mən”dən başqa məndə, ey həkim!

ŞƏMS:

- Et zühur sən öz içində özünə,
Allahın tək aşikar ol gözünə.

Gər sevərsən özünü Məcnun kimi,
Güzgüyə baxsan görərsən Leylini.

NƏSİMİ:

- Ey mənə ayinə, mənə sən günəş,
Olmuşam mən özümə hər dəm atəş.

İçmişəm öz bəhrimin suyun hər an,
Eyni İbrahimü-İsmayiliyan.

Olmuşam od, həm də İbrahim özüm,
Olmuşam öz bağıma qaim özüm.

Həm damarında axan qanımdı Şəms,
Həm səmadan həqq saçan canımdı Şəms.

Həqqə çatsan, güzgü olsan həqqə gər,
Sən susarsan, həqq səni dinləndirər.

Həqq danışır “mən”də, mənsə dinləyir,
Mən demirəm, həqq “ənəlhəqq” söyləyir.

ŞƏMS TƏBRİZİ:

- Ey Nəsimi, sözüm üstə söz demə,
Mən sənəm çün, sən də məndən incimə.

Səndəki həqq Nəsiminin həqqidir,
Necə ki, xəlq padşahın xəlqidir.

Hər kəsin öz Allahı, öz yarı var,
Hər kəs öz zənnilə Allaha çatar.

Söylə “nəhnülhəq”, “ənəlhəqdən” qorun,
Özünü mütləq sanan xəlqdən qorun.

Dildə “nəhnülhəq”, ürəyində “ənə”,
Söylə kim xəlq olmasın düşmən sənə.

Allah olmaq ya elə, ya da belə,
Eyni şeydir, xəlqi salar müşkülə.

Aqıl olmaq arifin ehsanıdır,
Şəmsi Təbriz hər kəsin vicdanıdır.

Həqq dedinsə at “mən”i, çevril “biz”ə,
Hələb heç vaxt bənzər olmaz Təbrizə.

NƏSİMİ:

- Şəmsi canım, laməkanım, dinlə kim,
Səni inkar etməyə gəlmir dilim.

Danə əkdir mən həqq ilə xəlqdə,
Ta ucalsın ol həqq ilə xəlq də.

İnkar etmir ki, “ənəlhəqq” “biz”ləri,
Var edir yağmur kimi ilbizləri.

Can verir o danəyə bir su kimi,
Zairi-meyxanəyə “hu-hu” kimi.

Ol şəməm ki, zülmət içində yanır,
Eşq ilə dünyavü-mafihalanır.

Zülməti məhv etməsə də bircə şəm,
Bircə şəmlək eyləyir zülməti-kəm.

Biz də məndən başlayır, bilsək əgər,
“Mən” həqq olsa, “biz”i də həqq eyləyər.

ŞƏMS TƏBRİZİ:

- Şəmi-həqq dinmək dilərsə, nurlanar,
Şəm “ənəlhəqq” söyləməz, çün nuru var.

Toxunarsa gər ki, şəm pərvanəyə,
Çevirər pərvanəni meyxanəyə.

Geri dönməz ta ki, desin sirri-şəm,
Külü ilə söyləyər təfsiri-şəm.

Həqqi görsən kor olarsan, “mən” deyil,
Lal olarsan, kar olursan, bunu bil!

Söyləyərsən gər “ənəlhəqq”, yəni ki,
Sən deyilsən ol şəmin bətnindəki.

Şəm söylər “mən həqqəm”, pərvanə yox,
Aqıl iddia edər, divanə yox.

Sirrə agah gər olubsan əbsəm ol,
Birləşibsən şəm ilə gər, get, şəm ol.

Susginan ta ki, cahan gəlsin dilə,
Səndəki sirri-nihan gəlsin dilə.

Dil danışsa bağlanar həqqin yolu,
Həqq danışsa, dil susar, qanundu bu.

Təqlid ilə böyüür bu xəlq, hey,
Pəncərə olmur bu xəlqə nayü-ney.

Xəlq düşünməz, təqlid eylər gördüyün,
Çünki, vardır xəlq ürəyində düyün.

Səni dərk etməz bu xəlq, təqlid edər,
Məxluq ancaq gördüyünü söyləyər.

Badə olmaz tərbiyə etsən də su,
Yaranıbdır buğda-buğda, cov da cov.

Hər ikisi çörək olar, can olar,
Biri arpa, biri buğdadan olar.

NƏSİMİ:

- Ey camalın can verən, insanlara,
Ey kamalın nuri-həqdir canlara!

Gər ki, xəlq təqlid ilə cana dolur,
Cün həqqi təqlid etsə, can olur.

Həm həqqü, eşkü, kamalat ilə şövq,
Çəvrilərsə adətə, biz udmuşuq.

Qoy dağılsın mollaların bidəti,
Qoy dəyişsin xəlqimizin adəti.

Qoy düşünməkdən qaçan bu xalqlar,
Təqlid ilə söyləsinlər: “həqq var”.

Dəyişərsək xəlqimizin adətin,
Almış olluq mollaların qüdrətin.

Xəlqi təlim etmə, adətin dəyiş,
Eylə xəlqi aşiqü-məşuqə kiş.

Qoy Şamaxı kəbə bilsin Təbrizi,
Təqlid etsin, təqlid etsin xəlq bizi.

Buğda nan olur əgər təqlid ilə,
Qoy ki, xəlq də buğdatək gəlsin dilə.

Xəlqi covluqdan qutarmaqdır işim,
Buğdalıqdır, buğdalıqdır vərdişim!

ŞƏMS TƏBRİZİ:

- Mövləvi də, mən də öldükdən sora,
Bir təriqət piri olduq dünyada.

Qalmadı bizdən xəbər, olduq təriq,
Okean olduq millətə, millət qəriq.

Hər kəs öz fəhmi qədər bildi bizi,
Məntiqi, əqli qədər buldu bizi.

Eşqsə siğmir məntiqü-əqlə, qərəz,
Bu səbəbdən çıxdı dünyada mərəz.

Gəldi minlər, bəlkə milyonlar nəbi,
Olmadı islah bu xəlqin adəti.

Eyni xəlqdir, eyni millət, bül-əcəb,
Eyni qayda, eyni adab, eyni dəb.

Hər kəsin öz fəhmi onun nəfsidir,
Şəxsidir eşq, şəxsidir eşq, şəxsidir.

Peyinə gül olmağı təlim edən,
Ya ki misdən zərri-nabı istəyən,

Öz yükün yox, özgənin yükün çəkən,
Ya şoranalıq yerdə ol buğda əkən,

Deyil arif, bil ki, ibnül-cəhldir,
Eşqə də dünyada hakim əqlidir.

NƏSİMİ:

- Mən dikəndə gül yaratmaq istədim,
Xar içində gül oyatmaq istədim.

Bir budağı paylaşırlarsa əgər,
Xar güldür, gül də xardır, müxtəsər.

Xar yoxdur bu cahanda, vardı gül,
Həqqi dərk et, həqqi öyrən, həqqi bil.

Dərk edərsə xar da öz “mən”in əgər,
Kainatı ənbər əfşan eyləyər.

Xar çekir gülün yükün, gül də xarın,
Kimsə çəkmir öz yükünün azarın.

Çəkirəm mən xəlq yükün, xəlq də mənim,
Çəkirəm mən həqq yükün, həqq də mənim.

Xarı dərk etmirsə gül, o gül deyil,
Özünü gül saymayan bülbül deyil.

Dünyəvi-irfandı mənim irfanım,
İnsan haqların ucaldır imanım.

ŞƏMS TƏBRİZİ:

- Ey Nəsimi, həqq qapısı bağlıdır,
Həm qaçan da, həm qovan da haqlıdır.

Kamil insan yoxdu dünyada-deyə,
Meyl etmək vardır o kamilliyyə.

Varsa qəlbində əgər həqdən əsər,
Dar səni meraca məskun eyləyər.

Kökləyərsə eşq ilə gər imanı,
Dar ucaldar, dar ucaldar insanı.

Niyyətin alidisə, sən alisən,
Qartal olmaz dünyada zağü-zəğən.

Çırpına həqqin adıyla qəlb əgər,
Darü-dünyanı gülüstən eyləyər.

İsanın eşşəyi həccə getsə də,
Eşşək-eşşək gər təvafin etsə də,

O yenə arpavü-buğdaacidir,
Hacıdır, amma ki, eşşək hacıdır.

Həccə getmək həqq qazandırmaz ona,
Adəm olmaz, eşşək hacı olsa da.

Xəlqi də bəzən o eşşək bilginən,
Silginən tozu gözündən silginən.

İynədir sırr, dünya samanlıq, əziz,
Kor taparmı həqqə samanlıqda iz?

NƏSİMİ:

- Səndəki irfanda din var, Şəmsi-can,
Məndəki irfanda insanü-cahan.

Yoxdur irfanında gər xəlq marağı,
Bilginən ol irfanı din oynağı.

Qüdrətin yoxdursa, irfandan demə,
Millətin yoxdursa, insandan demə.

Mən ənəlhəqq söylədim insan üçün,
İnsana bəslədiyim iman üçün.

Məndəki mən, mən deyil, səndir, odur,
Məndə Tanrı da dönüb insan olur.

Öləcək bəlkə sabah cismim, vəli
Ruhum olacaqdır həqqin məskəni.

Yüzlər illər, minlər illər keçə gər,
Sırrimi söyləyəcəklər xəlqlər.

ŞƏMS TƏBRİZİ:

- Həqq o şəmdir ki, onu elə-belə
Vermək olmaz gözü korun əlinə.

Axtararkən o samanlıqlarda sırr,
Büdrəyərsə dünya, mafihə olur.

Yandırıar həm dünyani, həm də özün,
Düşmən eylər kor, özünə kor gözün.

NƏSİMİ:

- Daxilimdə hansısa bir nur mənə
Söyləyir həqsən, Nəsimi, qəm yemə.

Şəmtək çünki yanacam mən sabah,
Nurlanacam, nurlanacam mən sabah.

Mən o şəməm ki, korun əlindəyəm,
Dünya samanlıqdı, mən də iynəyəm.

Düşəcəm korun əlindən yerə mən,
Yandıracam dünyani nar ilə mən.

Öz şəmimlə dünyaya od vuracam,
İynəm ilə yeni dünya quracam.

Həm şəməm, həm iynəyəm mən dünyada,
Məndədir dünya və mən də dünyada.

Şəms Təbrizi Nəsimiyə yaxınlaşış onun alnından öpür.

ŞƏMS TƏBRİZİ:

- Sən kimi insan qalanmaz dünyada,
Gözləyirik yolunu mafihada.

Şəmsi də korlar yerə atdı, vəli
Laməkanlıq oldu Şəmsin məskəni.

Laməkanü-laməzaram indi mən,
Harda həqq var, orda varam indi mən.

Sən də gəl ki, bu bağın, bu bostanın,
Nəsimisi çatmayır bu dastanın.

İz buraxır dünyada düşüncələr,
Özü bilər hansı izlə kim gedər.

Kor korun izin tutar, kar da karın,
Əllərində şəmi olmaz korların.

Şəm olar ol kəsdə ki, görür yəqin,
Görməyirsə şəmi neylər gözlərin?

Şəms özü də həqq şəmilə odlanar,
Nur iziyə yollanar ki, şəms olar.

Sən də gəl bizimlə, ey şəmsin özü,
Ey ki, həqqi görməyə şəmdir gözü.

Gəlməz ələ bu cahanda həqq bizi,
Başqa bir dünya gərəkdir Təbrizə.

Cismini at ki, rəvanla birləşək,
Şəmi at ki, şəmsi-canla birləşək.

Ey cahana hökm edən kəs, gəl bizi,
Quş kimi uç, yel kimi əs, gəl bizi.

Şəms Təbrizi yavaş-yavaş Nəsiminin gözləri önündən itir.



6-CI ŞƏKİL**ŞƏHƏR MEYDANINDA EDAM KÜRSÜSÜ****QEYBDƏN SƏS:**

- Azanın səsi əsirdi səmada,
Sübh doğurdu asta-asta dünyada.

Edama baxmaq üçün külli-şəhər,
Hələbin meydanına gəlmışdilər.

Həm uşağı, həm cavanu, həm qoca,
Nəsimidən danışındı astaca.

Asta söylə sirrini, şər duymasın,
Hər kəs öz fəhmi qədər uydurmasın.

Hər kəs öz fəhmi qədər həqq oldu, bil,
Dəryadan öz kuzəsin doldurdu, bil.

Qartalın qartal qədərdir arzusu,
Bayquşun bayquş qədərdir ruzusu.

Çarmixa çəkmişdi şah Nəsimini,
Çarmix ilə qoruyurdı dinini.

Bir tərəfdə zahid, əlində Quran,
Bir tərəfdə ol “ənəlhəqq” hayqırın.

Bir tərəfdə şahu, cəlladu, nədim,
Bir tərəfdə xəlqu, Allahu Nəsim.

İki dünya, iki cəbhə, xeyrү-şər,
Qarşı-qarşıya gəlmış idi ol səhər.

Bir tərəfdə xəncəru, cəngü-cidal,
Bir tərəfdə eşqü, məşəqu-vüsal.

Bir tərəfdə hirsu, azu, məsiyət,
Bir tərəfdə pakbazi, mərifət.

Şibli gəldi zaru-giryan, şərqdən:
“Ayrılıq mən, ağrılardan mən, dərd mən.

Va müsibət, va təəssüf, va əsəf,
İnlə ey ney, ağla ey tar, söylə dəf.”

Gördü kim xəlqin əlində vardı daş,
Molla xəndan, Şəms giryan, gözü yaş.

Ta əzəldən cün yaratdı insanı,
Dərd oldu, həm də dərdin dərmanı.

Olmasa dərd, dərmanın yoxdur, demək,
Olmasan mərd, imanın yoxdur, demək.

Şibli görür ki, Nəsimini əl-qolu bağlı çarmixa çəkmək üçün mey-danın mərkəzinə aparırlar. Mollanın istəyi ilə camaat əlinə daş götü-rərək Nəsimiyə atır. Nəsimi heç bir ağrı hiss etmirmiş kimi mərdanə şaxlıqla dayanıb. Şibli vəziyyətdən təsirlənərək Nəsimiyə daş deyil, gül atır. Gül Nəsimiyə dəyəndə Nəsimi nalə edir.

NƏSİMİ:

- Ey atan gül, dərd verdin sən mənə,
Dərd imiş insana sevgi sən demə.

Dərd şahdird, dərd zahid, dərd ilah,
Dərddir insan əzabına güvah.

Xalqımın daşı məni incitmədi,
Dost gülü ilə yandı canım, inlədi.

Cism idim mən çarmıx üstündə, fəqət,
Şəmə döndüm dost gülü ilə bil-əbəd.

ŞİBLİ:

- Ey Nəsimi, şəm oldun xəlqinə,
Sən üfürdün öz neyinin həlqinə.

Nalə etdin ney kimi şamü-səhər,
Ki, oyan, ey cahilü, ey bixəbər!

Gər daşa sən söyləsəydin sevgini,
Daş olardı Adəmə Həvvə kimi.

Xəlq amma xoşlayır qəflətləri,
Mənsub eylər şeytana bidətləri.

Ey sən İbrahimü-xəlq Nəmrudtəkin,
Büstləri sindırmağındır bidətin.

Gülzər eylə cəhlü-cövrün atəşin,
Xəlqə göstər şuri-eşqin qüdrətin.

Mən gül atdım, sən gülüstən olginan,
Dünyaya sevgi gülütək doğinan.

Var cahanın ehtiyacı sevgiyə,
Bül-bəşərlər insan olsunlar- deyə.

NƏSİMİ: (*aci fəryadla*)

- Sevgi dərddir, sevgi dərman insana,
Aay qafıl, imana gəl, imana.

Çarmıx üstə şəmə döndüm, yanıram,
Şəməm, amma şəmləri qısqanıram.

Eşq qoymaz insanı tənha, yəqin,
Tənhalarda eşq olmaz həmçinin.
İstədi şah qarşısında bel əyəm,
Çarmıx üstə şahdan hündürlərdəyəm.

Eşq olarsa gər silahın dünyada,
Zirvəsən qarşında şahlar dursa da.

Şah məni yerdən-yerə vurdu, vəli
Eşq qaldırıdı Nəsim etdi məni.
Şibli bir addım da Nəsimiyə yaxınlaşır.

ŞİBLİ:

- Bir ömürdür Şibli eşqlə şöhrədir,
Bilmir, amma, ey Nəsimi, eşq nədir?

Qəlbimi viran edən bu qılıq-qal,
Əqlimi zail edən əhvalü-hal.

Can evimdə dərdü-qəmdən açmış iz,
Kölğətək mənlə doğulmuş ol əkiz.

Məni Kəbə, məni qiblə eyləyən,
Qulağıma sırrı-həqqi söyləyən.

Gözlərimdən qaldıran sırr pərdəsin,
Allah edən, Allah edən bəndəsin.

Bir ömürdür arxasıca gəzdiyim,
Gördüyüm hər şeydə ruhun sezdiyim.
Söylə ta ki, Şibli bilsin mənisin,
Şiblidən də sorsalar, Şibli desin.

Söylə mənə, ey Nəsimi, eşq nədir?
Ol nədir ki, hər zaman bizimlədir?

*Nəsimi gözüünü üfüqdə görünən bir aqsaqqal kişiyyə dikib
diqqətlə baxır. Üzünü Şibliyə tutur.*

NƏSIMİ:

- İndi, sabah, bir də üçüncü günü,
Gördüyünün vəhdəti bil eşqini.

*Şibli Nəsiminin eşq barəsində verdiyi izahdan heç nə ba-
şa düş-mür. Sadəcə birinci gün Nəsiminin çarmixa çəkildi-
yini görür. Bəs qarşıda olan iki gündə nələr baş verəcəkdi-
? Şibli üzünü Nəsiminin göz dikdiyi aqsaqqala çevirir ki,
bəlkə onun kim olduğunu bilsin. Görür ki, həmin adam
Mənsuri Hellacdır. Mənsuri Hellac əlini sinəsinə qoyur.*

HƏLLAC:

- Həbs eylər çarmixında eşq səni,
Azad eylər, xeyrү-şərdən bəndəni.

Əllərini, qollarını kəsdirər,
Cismini ruhunla baqıləşdirər.

Əl üzərsən dünyadan divanətək,
Bağlanarsan şəminə pərvanətək.

Aşıq olduqca yanarsan şəmdə,
Kül olarsan, odlanarsan şəmdə.

Kütlənin içindən Şəms Təbrizi uca səslə Həllacın
sözünü davam etdirir.

ŞƏMS TƏBRİZİ:

- Laməkanü-lazəmana üz tutub,
Dünyada gördüklərini unudub,

Həqq olarsan, olmasan da dünyada,
Ev qurarsan özünə mafihada.

HƏLLAC:

- Həqq əlini tutmaq üçün, bil bunu,
Pay verirsən çarmıx üstə qolunu.

Həqq yolilə getmək üçün dünyada,
Cism ayağından edirsən imtina.

Kül olursan, kül olursan eşq ilə,
Ta ki, cismin nur ilə gəlsin dilə.

ZAHİD: (önə çıxır)

- Ey cəmaət! Vaxtıdır ki, bu lein*,
Diri-diri öz ölümün izləsin.
Parçalansın, ta ki, bilsin xəlq bunu,
Dinə qarşı çıxmağın nəymış sonu.

(kütlə Nəsimini hoyan basır. Zahid üzünü cəllada tərəf
çevirir)

ZAHİD:

- Çarmixa çək, qolların kəs kafirin!
(Cəllad Nəsimini çarmixa çəkir)

ZAHİD: (davam edir)

- Həm dabandan, həm qolundan, həmçinin,
Şanələrdən soy dərisin kafirin!

Cəllad Nəsiminin dərisini soymağa başlayır.
Həllac uca səslə hayqırır.

HƏLLAC:

- Pərdeyi-əsrarı qaldır cismdən,
Sırri-həqqi ifşa eylə cism ilən.

Cism divar, cism səddir, cism kor,
Cismi qaldır, Allahı gör, həqqi gör.

Dərkin olmaz qılı-qali dünyadan,
Kipriyinin pərdəsin qaldırmasan.

İstəyərsə Tanrı düşmən dost olar,
Düşmənilə Tanrı dostu qarşılardır.

Gecə var ki, gündüzü idrak edək,
Nuri-həqlə ruhumuzu pak edək.

Olmasa pis, yaxşı bulmaz qədrini,
Nə səbəblə yollayardı bəs dini?

ŞƏMS TƏBRİZİ:

- Allahın da idrakı şeytandadır,
Kafirin də isbatı imandadır.

Tanrı cəlladin əlilə bizlərə,
Söyləyir ki, sırrı açdım sizlərə.

HƏLLAC:

- Cəlladın ol soyduğu dəri deyil,
Ol dərini sırrı-həqqə pərdə bil.

Cəllad Nəsiminin dabanlarının, qollarının və çıyinlərinin dərisini soyur. Nəsimi qan içindədir, amma gözlərində qəm deyil, sevinc var.

ZAHİD:

- Çarmıx üstə qalmalıdır bu gecə,
Qan aparsın, canı çıxsın böyləcə.

Azad olsun dünyamız Nəsimidən,
Dinə qarşı Babəku-Nəimidən.

Nəsimi üzünü camaata tutur.

NƏSİMİ:

- Ey vətən, gər kimsə gəlsə qəsdinə,
Üşüyərsən, çək dərimi üstünə!

EDAMIN İKİNCİ GÜNÜ

Nəsimi qan itirdiyindən bihuş vəziyyətdədir, amma hələ sağdır. O gözlərini üfüqə dikərək dodaqlarının altında nəsə zümzümə edir. Ca-maat birinci gündə olduğu kimi, yenə meydana toplaşib. Zahid cəllada göstəriş verir. Cəllad kəlbətinə götürür və bir-bir Nəsiminin dirnaq-larını çəkir.

ŞİBLİ:

- Əlvidanı anladan papaq kimi,
Ətdən ayrıldı o da dırnaq kimi.

Dırnağın ruh, tən də dünyandır sənin,
Cəlladın eşq, laməkanlıq vətənin.

Ayırır səndən səni eşq dünyada,
Yaradır səndən səni mafihada.

Nəsimidir həm adım, həm soyadım,
Anladım mən, anladım mən, anladım.

*Cəllad Nəsiminin dırnaqlarını çəkməkdə davam edir.
Zahid təkəbbürlə camaata deyir.*

ZAHİD:

- Gördünüzmü sonunu bu işlərin,
Arifü-aşıqlərü-dərvişlərin?

Abid olmaq ən düzüdür dünyada,
Aşıq olmanın özüdür dünyada.

(cəllada)

Kəs qolunu, kəs ayağın, sonra get,
Şah ilə Allahın hökmün icra et.

*Cəllad qılınçı qaldırıb Nəsiminin qolunu kəsmək istəyir.
Nəsimi gözünü üfüqə tutub asta səslə deyir.*

NƏSİMİ:

- Canımı mən verdim eşqə dünyada,
Aç qapını, qonağın var, ey Xuda.

*Cəllad qılınçını Nəsiminin sağ qoluna endirir. Nəsiminin
sağ qolu yerə düşür. Meydanda böyük səs-küy yaranır.*

ZAHİD:

- Ay sağ ol, cəllad, əhsən, afərin!

*Şəms Nəsiminin bu halini görüb yerə yixılır. Şəms Təbrizi
onun əlindən tutaraq qaldırmağa çalışır.*

ŞƏMS TƏBRİZİ:

- Aşıq isən qalx ayağa, dik dayan,
Eşq yılmaz, eşq ucaldar, anlasan.

Şəms ayağa qalxır. Cəllad Nəsiminin sol qolunu da kəsir. İnsan dalğası yavaş-yavaş gərginləşir.

ZAHİD: (cəllada)

- Kəs ayağın, kəs qolun bu kafirin.

Nəsimi gözünü asimana dikib.

NƏSİMİ:

- Mən ki, eşqin həm ayağı, həm əli,
Mən ki, eşqdən hayqırان Tanrı dili.

Ol ayaq, ol əl mənim deyil, denən,
Öz əlindir, öz ayağın, kəsginən.

ZAHİD: (cəllada)

- Susdur onu, kəs boğazın, kəs dilin!

NƏSİMİ: (cəllada)

- Sən şahın yox, Allahın cəlladısan,
Əzrail yox, Cəbrail fəryadısan.

Al məni bu dünyadan, qoy var olum,
Pərdəsiz, əlsiz-ayaqsız yar olum.

CƏLLAD:

- Səndən önce kəşmişəm çox əl-ayaq,
Heç biri deyildi səndəki sayaq.

Nədi fərqi əllərin, ayaqların,
Nədi fərqi dəri və dırnaqların?

Söylə mənə nədir azadlıq, axı?
Şah niyə bilir azadlığı, yağı?

NƏSİMİ:

- Cəlladını sevmeyin eşqdir, əziz,
Aşıqik biz, badəvü-peymanəsiz.

Eşq ilə ölməkdir azadlıq demək,
Başlayır qəlbindən abadlıq, demək.

Sevməlisən həm pisi, həm yaxşını,
Allahın həm əyri, həm düz naxşını.

*Nəsimi qan itirdiyindən artıq danışa bilmir.
Şəms Təbrizi davam edir.*

ŞƏMS TƏBRİZİ:

- Sevmir o çün kimsəni azad deyil,
Ölkə də ona görə abad deyil.

Xəlqi sevməkçün gərək aşiq ola,
İmana, rəhmanlığa, eşqə dola.

Azad olsa düşünər insanlar, ey!
Təfsir olar İncilü-Quranlar, ey!

BABƏK: (*camaatin içindən*)

- Sərf eləmir zahidü-padşahlara,
Kim xəlayiq aşiqü-azad ola...

Zahid Cəllada emr edir ki, Nəsiminin ayaqlarını da kəsin. Cəllad baltasını qaldırmağa əli gəlmir. Zahid ondakı tərəddüdü hiss edir və təkidlə Nəsiminin ayağını kəsmək əmri verir.

CƏLLAD: (*Nəsimiyə*)

- Et halal ki, məzuram mən, ey Nəsim,
Mən də səntək yoxdu dünyada kəsim.

Nəsimi bütün gücünü toplayaraq Cəllada boynundakı boyunbağına işarə edir.

NƏSİMİ:

- Boynuna sal, məşuqun artsın sayı,
Aşıqin məşuqa olsun bir payı.

*İşdi bir gün, Nəsimi olsan əgər,
Cəlladına ver hədiyyə bu təhər.
Ta ki, azadlıq gəlincə ölkəyə,
Gələcəkdir Nəsimilər ərsəyə.*

*Böyləcə dövlət quraq azadü-şad,
Eşq ilə dünyamız olsun ta abad.*

Cəllad boyunbağını Nəsiminin boynundan açıb öz boy-nuna salır. Sonra isə Nəsiminin ayaqları və başını kəsir. Açı fəryadlar eşidilir.

Babəkin hayqırılıtı ucalır.

BABƏK:

- Ağlamayın, yas deyil, bayramdı bu,
Tən deyil ki, cism deyil ki, şamdı bu.

Şam yanarsa, nur çoxalar dünyada,
Şövq çoxalar, şur çoxalar dünyada.

Çox görübdür xəlqimiz edamları,
Hər tin üstə, hər küçədə darları.

Amma tarix göstərib ki, zülm gedib,
Ölüb ol kəs kim bu xəlqə zülm edib.

Olmuşuq biz, olacağıq, həm varıq,
Ölkəsini eşq ilə qurmuşlarıq.

Bir ölürsək, min doğarıq güzgüdən,
Ey cahan, gəl, sən də bizlə güzgülən!

EDAMIN ÜÇÜNCÜ GÜNÜ

Şibli Nəsiminin başsız və cansız bədəninə baxır. Zahid cəlla-da göstəriş verir ki, Nəsiminin bədənini yandırıb, kü-lünü küçələrə səpsin. Cəllad Nəsiminin ayağı altına yiğil-mış odunları yandırır. Nəsimi şəm kimi yanmağa başlayır. Şibli Nəsimiyə mərsiyə deyir.

ŞİBLİ:

- Kəpənəkdi, indi oldu şəm, Nəsim,
Kəpənək olmağa vardır həvəsim.

Şəmimiz var, gəlin, ey pərvanələr,
Nəsimilə var olan divanələr.

Bitməyib yol hələ indi başlayır,
İndi-indi həqq dodağın yaşılayır.

Qarşımızda çox uzun bir yol durur,
Qəlbimizi Nəsimilə vurdurur.

Ey ki, canın cansıza can, ey Nəsim,
Eşq ilə yan, eşq ilə yan, ey Nəsim.

Qəlb yanssa, can demək ki, eşqlədir,
Şibli bildi, Şibli bildi eşq nədir.

NƏİMİ:

- Açıdı dünya sırrını ahəstə o,
Oldu pərdə dünya eybi üstə o.

Sevginin dünyaya vermiş pəndidir,
Şamaxının Təbrizə peyvəndidir.

Cismü-canınlə sevəndə sevginən,
Sən Nəsimitək başını verginən.

Sevgiyə dön, başlar olsun vətənin,
Başlar içində başın olsun sənin.

HƏLLAC:

- Yoxdan etdi öz “mən”ilə var özün,
Qafil insan, sən də var ol, var gözün.

Baxgınan ki, həqq nədir, nahəq nədir?
Görginən kim, sirri-ənəlhəqq nədir?

Azad eylə özünü biganədən,
Hər bir insan başlayar kaşanədən.

BABƏK:

- Həm Ərəbdən, həm əcəmdən azad ol,
Öz evində həm şad ol, həm abad ol.

Azad olmaq vaxtıdır biganədən,
İnşa olmaq vaxtıdır bir danədən.

Öz kökümüz ayağında duralım,
Buğdalarla tarlamızı quralım.

ŞƏMS TƏBRİZİ:

- Təbrizin tüm arzuları məndədir,
Şirvanın da hər nə varı səndədir.

Birləşərsə gər bu cismü-can yenə,
Onda doğar Azərbaycan yenə.

Ey qələndər, ey şəhidi-rahi-həq,
Olacaqdır, olacaqdır bu fələq!

Vəhdəti pozana bax, vəhdət deyir!
Ayrılıq salana bax, vəslət deyir!

Kimsə vəсли gər pozursa həq deyil,
Nə “hüvəlhəqq”, nə də ki, mütləq deyil.

Ver külündən aparım mən Təbrizə,
Zülm gəlsin millət öündə dizə.

ŞƏMS:

- Getdi məşuq, amma eşqi baqidir,
Əsl ruhdur, cismələr əlbaqidir.
Mən sevirdim Nəsiminin gözünü,
İndi sevdim ondakı həqq yüzünü.

Mən sevirdim Nəsiminin qaşını,
İndi sevdim ol kəsilən başını.

İstəyirdim ailəm olsun, vəli
Gördüm onun kainatdır məskəni.

Ey həqiqət, etdim halal mən onu,
Sənlə doğdu, sənlə də gəldi sonu.
Zahid Nəsiminin külündən bir ovuc götürür.

ZAHİD:

- Ey Nəsimi, al bu da sənin külün,
Şükr, həll oldu sənin də müşkülün!

Olmadın çün öz suçunun nadimi,
Sən kül oldun, mən də həqqin xadimi.

Yox, kül olmaq həqqə çatmaqdı əgər,
Çatmış ol sən də həqinə müxtəsər.

Zahid Nəsiminin külünü havaya səpir. Daha sonra əyilib Nəsimi-nin taxta qilincini yerdən götürüb var gücü ilə uzağa atır. Qəfildən ağ atlı bir şəxs Zahidin göyə tulladığı taxta qilinci elə havada tutur, onu kəmərindəki qızına taxır.

AĞATLI:

- “Mənəm sultan Xətai Heydər oğlu,
Mənim yolumda qovğalar gərkədir.”

Ağ atlı göründüyü kimi də anidən qeyb olur.

ŞƏMS TƏBRİZİ:

- İsmayıldır, şahi-şahan, İsmayıł,
Mərdi-meydan, şahi-xuban, İsmayıł.

Zahid bunu eşidib hiddətlə məmurlara əmr edir ki, Şəms Təbrizini həbs etsinlər. Amma məmurlar nə qədər ax-tarsalar da, Şəms Təbrizini tapa bilmirlər. Zahid qəzəblə Babəkin, Nəsiminin, Həllacın, Şəmsin və Şiblinin həbsinə əmr edir. Ancaq məmurlar onları da tapa bilmirlər. Sanki onların hamısı birdən-birə qeybə çəkilir.

“BƏQA FİLLAH”

*İşıqlı bir otaq. Nurani bir ağsaqqal yataqda uzanıb.
Şah İsmayıllı onun dizləri yanında oturub. Əllərini əlində tutaraq söhbət edir. Səmadañ bilinməyən səs eşidilir.*

SƏS:

- Heydərəm mən, Nəsimidən yadigar,
Birləşərsək, Azərbaycan doğar.

Şəms Təbrizi, Nəimi, Şibli, Babək və digər müridlər isə səhnənin küncündən həmin sözü təkrar edirlər.

XOR:


- Heydərik biz, Nəsimidən yadigar,
Birləşərsək, Azərbaycan doğar.

ŞAH İSMAYIL: (*Şeyx Heydərə*)

- Söylə, ey pir, nolacaq iqbalmız?
Et nəsihət, bayraq olsun şalımız.

Yolu göstər, məqsədimiz hardadır?
Məscidimiz, məbədimiz hardadır?

Qurduğun bu “mədineyi-fazılə”,
Nə edək ki, düşməsin heç müşkülə?



Şah İsmayıllı Xətai

Ey Əlidən yadigar qalmış bizə,
Ey Nəbidən yadigar qalmış bizə.

Ey döyüşdə Heydəri-kərrar sən,
Sən bu xəlqin, xəlq də bimari-sən.

Düşməni çox, dostu azdır çün həqqin,
Dostu sənsən həqq sevən aşıqlerin.

SEYX HEYDƏR:

- Mən yaratdım bu cahanu-ölkəni,
Nayib etdim özümə həm də səni.

Qurmuşam mən dövləti çün eşq ilə,
Düşməz əsla, eşq varsa müşkülə.

Söyləmişdim, söyləyirəm mən yenə,
Doğmadın sən, ilham oldun xəlqinə.

Xof etmə düşmənin çoxdur əgər,
Bircə şəmlə həqq qaranlıqdan keçər.

Xəlqini sev, həm də sevsin xəlq səni,
Şəmə çevir sahib olduğun təni.

Şəm olarsan, xəlq olar pərvənətək,
Mey olarsan, xəlq olar peymanətək.

Zəncir olsan, xəlq olar divanətək,
Xəlq zəmindir, əkil ona danətək.

Xəlq şair, sən də ilham, ey şahım,
Şeirə bir bax, şeirə bir bax, Allahım!

SAH İSMAYIL:

- Xəlq mənim, mən də xəlqin xəlqiyyəm,
O mənimdir, mən də onun həqqiyəm.

O mənə şah, mən də onun şahiyam,
Xəlq həqdir, mən həqqin dərgahiyam.

SEYX HEYDƏR:

- Bir olarsa gər səninlə xəlqin, ey,
Qəmli olmaz, qəmli olmaz qəlbin, ey.

Məqsədin xəlq, məbədin xəlqdir sənin,
Məzhəbin həqq, məktəbin həqdir sənin.

SAH İSMAYIL:

- Heydər oğlu, şahi-şahan oğluyam,
Doğrudur çün, mən də mütləq doğruyam.

Ey ki, qurdun Azərbaycan bizə,
Gəlməz heç vaxt Azərbaycan dizə.

Şeyx Heydər yatağın altından həzrət Əlinin Zülfəqar qılincına bənzər bir qılinci çıxarrı. Onu Şah İsmayılin kəmərindəki taxta qılın-cın yerinə taxır.

ŞEYX HEYDƏR:

- Həqq pənahındır, Əli yarın sənin,
Keşiyində dayanarsan ölkənin.

Bil bunu ki, qartal olsan da belə,
Bir qanadla çatmaq olmaz mənzilə.

Səsi çıxmaz olsa da həqq bir əlin,
Olmalıdır taleyi bir, bir elin.

Harda varsa Azərbaycanlı, sən,
Olgıl ona sevgiyə dolmuş vətən.

Bu qılinci mehribanlıqla yoğur,
Tanrılıq da mehribanlıqladan doğur.

Mehriban ol, mehriban ol, mehriban,
Cani-can ol, canana can, cana can.

Şeyx Heydər Nəsiminin təpaxta qılincını dəmir qılincın yerinə – yatağının altına qoyur. Şah İsmayıllı Şeyx Heydərin verdiyi qılinci kəmərinə bərkidir.

ŞAH İSMAYIL:

- Söz verirəm, qurduğumuz dövləti
Sonsuzadək daşıyacaq milləti.

Söz verirəm, söz veririk biz sənə,
Xəlq döñəcək ruhundakı əslinə.

Söz verirəm, xəlqi bölən ol yağı,
Qaytaracaq bizdən alan torpağı.

Sevgi mənəm, sayqı mənəm, eşq mənəm.
Mən Allahın zatındaki eşqdənəm.

Papağımız düşməyəcəkdir yerə,
Bayrağımız düşməyəcəkdir yerə.

Şeyx Heydər Şah İsmayılin əlini əlində sixir. Üzündəki nuranı tə-bəssümlə bu sözləri deyir və gözlərini yumur.

ŞEYX HEYDƏR:

- Təfəkkürün bayrağa çevrilməsə,
Təkəbbürün torpağa devrilməsə,

Nəsimi də olsan, oğul, xeyri yox,
Nəimi də olsan, oğul, xeyri yox.

Qəflətən səmadañ Nəsiminin səsi gəlir:

- Öyrətginən xəlqə yolun düzünü:
De ki, ey xəlq, “öz”ünü sev, “öz”ünü!

Ananı sev, atanı sev, get yaşa,
Qoymaganın vətən sənə yadlaşa.

Şah İsmayıł dilinin altında ziüzmümə edir.

ŞAH İSMAYIL:

- Bayrağını, dövlətini sevginən,
Haqqı deyən niyyətini sevginən.

Xor:


- Olmayalım varlığımıza yağı,
Xəlqi quran bayraqıdır, bayraqı.

*Şah İsmayıł ayağa qalxır, Şeyx Heydərin kənarındaki
bayraqı götürür. Digər əlini də kəmərindəki Zülfəqar qılıncının
üstünə qoyaraq ucadan hayqırır.*

ŞAH İSMAYIL:

- “Şirvan xəlayiqiqamu Təbrizə daşınar,
Mülki-əcəm sorar ki, qiyamət haçan qopar?”





Nəsimi

Mənzum dramı

Fəlsəfi-psixoloji dramatik pyes

Qeyd üçün

“Elm və təhsil” nəşriyyatının direktoru:
Professor Nadir MƏMMƏDLİ

Dizayner: Kamran İbrahimov
Texniki redaktor: Yadigar Mirbağırzadə

Çapa imzalanmış 14.11.2019
Şərti çap vərəqi 9. Sifariş № 328
Kağız formatı 60x84 1/16. Tiraj 300 .

Kitab "Elm və təhsil" nəşriyyat-poliqrafiya
müləssisəsində sahifələnib, çap olunmuşdur
E-mail: nurlan1959@gmail.com
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4



Sayman Aruz (Həsə
1977-ci ildə Cənub-Azərbaycanın
Sulduz şəhərində anadan olub.

Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və daha sonra Fars dili və ədəbiyyatı fakültəsinə daxil olub. Azərbaycan Respublikasına köçəndən sonra isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşğul olub. Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq" adlı şeir, "Yüz il inqilab", "Bizi öldürməyə gəlirlər" adlı roman və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Hazırda Bakıda yaşayır. Azərbaycan Yazarları Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəridir.